



Mukəddəs Kitab

Təwrat 16-ķisim

«Nəhəmiya»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Təwrat 16-ķisim

«Nəhəmiya»

Kirix səz

Arka kərünüxi

Məzkur kitab «Əzra» degən kitab bilən ohxax dəwrgə baoqlanoğan bolup, «Əzra»diki «kirix səz» muxu kitabka kirix səz bolalaydu. «Əzra»ning kirix səzdə deyilginiqə ohxax, Təwratning «Nəhəmiya» degən kismimu қışka bir məzgillilik tarix toorluluq yeziloğan. Bu wakıt təhminən miladiyədin ilgiriki 445-430 yillar idı; sürgünlükkə elip ketilgən Israillarning əwladlıridin birnəqqə mingi Babilidiki birkədar rahətlik turmuxni taxlap, Pələstində japa-muxəkkətlilik yengi turmuxni baxlaxka Yerusaleməqə kaytip kəlgənidi. Az degəndimə ikki milyon Yəhudiylər həlki Babil wə Parsta қaloqını bilən, kąytıqların sani az idi. «Kəytix»lar üç qətim bolğan bolup, ular təwəndikidək; —

1-кəytix: miladiyədin ilgiri 537-yili, Zərubbabəl yetəkligən, təhminən 50000 adəm

2-кəytix: miladiyədin ilgiri 458-yili, Əzra yetəkligən, təhminən 1800 adəm

3-кəytix: miladiyədin ilgiri 445-444-yili, Nəhəmiya yetəkligən; pəkət birnəqqə hünərwənlərlə idı.

«Nəhəmiya» degən kitab üçinqi «kəytix» jəryani wə uning yetəqisi bolğan Nəhəmiya toorluk hatiridur. Kitabta yənə ilgiriki «kəytix»lar toorluluq birnəqqə təpsilatlar tilənə elinidu.

Nəhəmiya eż kitabining bexida (1:11) bizgə **«Mən padixaḥning sakıysi idim»** dəydi. Imperator (padixaḥ) Artahxaxta (yaki «Artaksərksis») bolsa, Əstər hanixning eğəy oöli idı wə xübhisizki, u xu ihsəmən wə uluq eğəy anisidin təsirləngənidi (Əstər Artahxaxtanıq atisi Ksərksisning keyiriki hanixi idı). Nəhəmiya Əstərning təsiri bilən xu yahxi hizmətni tapkan boluxi mumkin. Okurmənlərgə məlumki, «sakıy»ning hizmiti pəkət padixaḥka xarab tutup beripla қalmay, bəlkı xu xarab zəhərlənmigənlikini təstiklax üçün awwal uni tetip bekixtin ibarət idi. Bundaq məs'uliyət bilən hərkünning kep wakıtlırıda padixaḥning yenida turuxi kerək idi; xunga sakıylar қabiliyətlik adəm bolsa, daim padixaḥlarning mühüm məslihətqılırinining biri bolup қalatti. Artahxaxta intayın bay padixaḥ bolup, Nəhəmiyamu padixaḥning yenida hizməttə boloqaqka, xübhisizki umu bay bolup kətkən boluxi mumkin.

Məzkur kitabtın biz Nəhəmiyaning həm huxhuy həm duaşa berilgən adəm ikənlikini tezla baykaymız. Nəhəmiyaning kəngli eçir laxkanda padixaḥ bu əhalitini dərhal baykıdı (2:1). U xad-huramlıqning mənbəsi wə sirini u bizgə keyin ayan kılıdu: **«Pərvərdigarning xad-huramlığı silərninq küqünglardur»** (8:10).

«Nəhəmiya»

Muxu կետմکی կայօսինց սաւե էզигә: «**Şürgünlükten կուլոյան հելքինգ կալдиси Үəhədiyə əlkisidə կատիկ յապա-мүшкəkət тартти, əhanət iqidə կալди. Yerusalemning sepili bolsa ərütwetildi, կօւուկлirimу կəydürütwetildi**» дəp yətküzülgən həwər idi. Xuni anglap u əz həlkı üçün roza tutup dua-tiləwətlərgə berildi.

Bu dəwrədiki tarihəlarda (məsilən, «Əstər», «Əzra» wə «Nəhəmiya»da) bir alahidilik xuki, kerünərlik möjizilər (məsilən, Israil Misirdin qıkkanda dengiz ularning aldida belüngəndək) yok deyərlik idi. Həlbuki, xuning bilən təng biz roxənki, Hudanıng dawrangsız ix kərgənlikini, bolupmu Əz həlkiniñ kəbləliridə həm hətta Əzini tonumaydiqanlarning kəbləliridim ünsiz həm ajayib haldə ixləydiqanlığını baykaymır. Artahxaxta padixah (butpərəslikkə əgəxkən padixah, boluxi mumkin idi) Nəhəmiyaning կայօսunu kerüp səwabını ukkəndin keyin Nəhəmiyadın: «**Nemə təliping bar?**» dəp soriojanlıqoja intayın həyran əhalimiz. Tehimə həyran əklərlikli xuki, u Nəhəmiyaning təlipini toluk ijabət kılıp, uningoja ana yurtiqa kaytip, angliojan xu külpətni tügitixkə kerək bolovan məbləəq wə həkuknı bərdi. Nəhəmiya keyin əzini «waliy» dəp kərsitudı; (7:65) xunga roxənki, padixah əslidə uni xu mənsəpkə bekitip կayturojanıdı. Nəhəmiyaning bizgə xu həwərni biwasıtə eytmiojanlığının əzi uning kəmtərlilikinə enik bir ipadisidur.

Xuning bilən xu iħlaṣmən wə munawwər kixinin yetəkqılıkida Yerusalemning sepilinəng կaytidin kərulux ixi baxlandı wə düxmənlərning küqlük ərəxilik wə ətrapidiki butpərəs əllərning kəstlixigə karımay pəkət 52 kün iqidə tügitildi. «Sepillarning yengiwaxtin kəruluxi»ning muhimplikli toorluluq biz yənə «köxumqə söz»imizdə azrak tohtilimiz.

«Nəhəmiya» degən isimning mənisi «Pərvərdigarning təsəllisi»dur. Nəhəmiyaning əz həlkigə bərgən təsəllisi sepil kəruluxi bilən tohtiojan əməs. Huddi uningdin ilgiri waliy bolovan Əzradək, uning qongkur arzusı xu idiki, həlkiniñ Huda bilən yekin, durus alakıdə yaxixi, muxu arkılık həlkiniñ bəht-bərikəttin müvəssər boluxi həm Hudanıng xan-xəripi bu ixlarda ayan boluxidin ibarət idi. Əzranıng yardımı bilən u həlkni bir ibadət sorunioja yiəldüridü wə Təwrat mukəddəs əqanununu ularning aldida okutidu. Xuning bilən pütkül jamaət həkikiy wə qongkur towaqqa kirixidu (8-10-bab).

Xuning bilən Nəhəmiya Hudanıng қorali bolup, Үəhədiyə həlkini, xundakla pütkül dunyani pütkül tarihning mərkizi bolovan Məsihning dunyoşa kelixigə təyyar boluxka bir kədəm yekinləxturdi. Xu ixta u Əzradək idi (bu jəryan toorluluq biz «Əzra»diki «kirix söz» wə «köxumqə söz»imizdə tohtilimiz).

«Nəhəmiya» degən կisimni kim yazojan?*

«Əzra»diki «kirix söz» wə «köxumqə söz»imizdə tohtalojinimizdək, «Əzra» wə «Nəhəmiya»ning müəllipi Əzranıng əzi idi. Həlbuki, «Nəhəmiya»ning nuroğun yərliridə Nəhəmiyaning dualırı yaki əzininə həssiyatlısı stihiyilik haldə uroqup qıkkən bolovaqka, Nəhəmiya əzi məzkur kitabning kəp կisimlirini yazojan, andin Əzra originalni körüp, təhrirləp mühərrir rolida tüzətkən, dəp karaymır.

«Nəhəmiya»

Məzmun: —

- 1-2-bab: Sürgünlükten üçinqi «kaytix»
Kəyəkuluk həwər (1-bab)
Məhipiy qarlap təkxürüx (2-bab)
- 3-7-bab: Yengiwaxtin kurulux
Mudapiə kərux (3-bab)
Japa-muxəkkətkə duq kelix (4-6-bab)
Sirtki karxılık
Iqliki zulum
«Kəytikan» baturlarning tizimliyi (7-bab)
- 8-10-bab: Yengilinix, towa kılıx
Təwratning eqilixi (8-bab)
Gunaşlarıni tonup yetix (9-bab)
Kəsəm eytix, kaytidin əhdigə baoqlinix (10-bab)
- 11-13-bab: Islahat
Yerusalemda turuxka ezlirini pida kılqanlar (11-bab)
Həlk ezlirini, sepilni Hudacqa atap bəqixlax (12-bab)
Rohiy tüzitixlər (13-bab)
(a) natoğra nikahlar bilən buloqinix – islahat
(ə) ianə-exrə kılmaslıq – islahat
(p) xabat künini bulojax – islahat
(b) wəzipilərdin waz keqix – islahat

•••••••

Nəhəmiya

Yerusalemning eqinixlik, harablik haliti

1 ¹Hakalijaning ooqli Nəhəmiya xundak bayan kildiki: — Yigirminqi yili Kislew eyida, mən xuxan kələsidi turattim, ²Əz kərindaxlirimdin biri bolovan Ənanani bilən birnəqqə kixi Yəhudiyyədin qikip kəldi; mən ulardin sürgünlüktni kütulup kalojan Yəhudalar wə Yerusalem toqrisida soridim. ³Ular manga: — Sürgünlüktni kütulovan həlkning kəldisi Yəhudiya əlkisida qattik japa-muxəkkət astida wə ahanat iqida kəldi. Yerusalemning sepili bolsa ərüwetildi, kowuklrimu keydürüwetildi, dəp eytip bərdi.

Nəhəmiyaning Yerusalem üçün roza tutup dua kılıxi

⁴Mən bu gəplərni anglap olturup yioşlap kəttim, birnəqqə küngiqə nalə-pəryad kətürüp, asmanlardiki Huda aldida roza tutup, dua kılıp ⁵murdak dedim: — «I asmandiki Huda Pərvərdigar, Əzini səyüp, əmrlerini tutkanlaroşa əzgərməs mehîr kərsitip əhdisidə turoquqi uluq wə dəhəxətlik Təngri, ⁶əmdi Sening aldingda muxu pəytə kəlliring Israillar üçün pekir əkulungning keqə-kündüz kiliwatkan bu duasıqə əkuliking selinoqay, kezüng oquq bolqay! Mən biz Israillarning Sening aldingda sadır kıləjan gunahlırimizi etirap kılımən; mənəm, atamning jəmətimi gunah kıldıq! ⁷Biz Sening yolungoşa tətür ix kılıp, Sən əkulung Musaqa tapiliojan əmlirliring, bəlgilimiliring wə həkümürliringni həq tutmidük. ⁸⁻⁹Sening Əz əkulung Musaqa tapılıp: «Əgər silər wapazlıq kılısanglar, silərni pütün taipilərning arisoja tarkıtiwetimən; lekin Manga yenip kelip, Mening əmrlerimni tutup əməl kılısanglar, gərqə aranglardın hətta asmanlarning əng qetiqə əkoqlıwetilgənlər bolsimu, Mən ularnı xu yərdin yioşip, Mening namimni tikləxkə tallıqan jayoja elip kelimən» degən səyüngni yad kıləloysən, dəp etünimən. ¹⁰Bularning həmmisi Sening kəlliring wə Sening həlkinq, Əzüngning zor kudriting wə küqlük əkulung bilən hərlükka kütkuzdung. ¹¹I Rəbbim, əkulungning duasıqə həm Sening namingdin əyminixtin seyüngən kəlliringningmu duasını əkuliking tingxioqay; bugün əkulungning ixlirini onguxluk kıləloysən, uni xu kixinining aldida iltipatqa erixtürğəysən». Xu wakıttı mən padixaḥning sakıysi idim.

Padixaḥning Nəhəmiyaning Yerusalemni, jümlidin sepilini əyvənətən kətirən kılıxi

2 ¹Wə xundak boldiki, padixaḥ Artahxaxtanıng yigirminqi yili Nisan eyi, padixaḥning aldiqo xarab kəltürülənidi; mən xarabni elip padixaḥka sundum. Buningdin ilgiri mən padixaḥning aldida heqkəqan qəməkin kərungən əməs idim.

²Xuning bilən padixaḥ meningdin: — Birər kesiling bolmisa, qiraying nemixkə xunqə qəməkin kərünidü? Kənglündə qoşum bir dərd bar, dewidi, mən intayın körküp kəttim. ³Mən padixaḥka: — Padixaḥım mənggü yaxıqayla! Ata-bowlirimning kəbriliri jaylaşkan xəhər harabılıkkə aylanojan, dərəwaza-kowuklular kəydürüwetilgən tursa, mən qandağmu qəməkin kərünməy? — dedim.

⁴Padixaḥ meningdin: — Sening nema təliping bar? — dəp soriwidi, mən asmandiki Hudaqa dua kılıp, ⁵andin padixaḥka: — Əgər padixaḥımning kəngligə muwapiq kərünsə, kəlliri əzlirining

^{1:1} «yigirminqi yili» — Pars padixaḥı Artahxaxtanıng yigirminqi yılını kərsitidü (2:ni kərung).

^{1:5} Mis. 20:6; 34:7; Qəl. 14:18; Əkan. 5:10; Zəb. 86:15; 103:8; 145:8-9; Dan. 9:4

^{1:8-9} Əkan. 4:25, 26, 27; 30:2, 3, 4

«Nəhəmiya»

aldida iltipatka erixkən bolsa, meni Yəhədiyəgə əwətkən bolsila, ata-bowilirimning kəbriliri jaylaxşan xəhərgə berip, uni yengiwaxtin կұруп қиқsam, dedim.

⁶ Padixaḥ (xu qaođa hanix padixaḥning yenida olturatti) məndin: — Səpiringgə қanqilik wakit ketidü? Қaqan kätip kelisən? — dəp soridi. Xuning bilən padixaḥ meni əwətixni muwapiķ kərdi; mənmu uningoja kätip kelidiojan bir wakıtnı bekittim. ⁷ Mən yənə padixaḥtin: — Aliylirioja muwapiķ kərünsə, manga Əfrat dəryasining u ketidiki waliylaroja meni taki Yəhədiyəgə baroquqə etkili կoyux tooqruluk yarlık hətlirini pütüp bərgən bolsila; ⁸ Wə yənə padixaḥlıq ormanlıkoja қaraydiojan Asafka mukəddəs eygə təwə boloqan kəl'əning dərvaziliri, xuningdək xəhərning sepili wa əzüm turidiojan eygə ketidiojan limlarnı yasaxka kerəklik yaqıqlarnı manga berix tooqrulukmu bir yarlıknı pütüp bərgən bolsila, dedim. Hudayimning xəpkətlik koli üstümde boloqakə, padixaḥ, iltipat kılıp bularning həmmisini manga bərdi. ⁹ Xuning bilən mən dəryanıng u ketidiki waliylarning yenioja berip padixaḥning yarlıklarını tapxurdum. Padixaḥ yənə birnəqqə qoxun sərdarları bilən atlık ləxkərlərnimü manga həmrəh boluxka orunlaxturqanıdi. ¹⁰ Həronluq Sanballat bilən Ammoniy Tobiya degən əməldar Israillarning mənpəetini izdəp adəm kəpti, degən həwərni anglap intayın narazı boldi.

Nəhəmiyaning keqisi sepilni qarlxak qikxi

¹¹ Mən Yerusalem oja kelip üç kün turdum. ¹² Andin keqisi mən wə manga həmrəh boloqan birnəqqə adəm ornimizdin turduk (mən Hudayimning kenglümgə Yerusalem üçün nemə ix-larnı қılıxni saloqanlıkı tooqrisida həqkimgə birər nemə demigənidim). Əzüm mingən ulaqdin baxka həqkəndək ulaqmu almay, ¹³ keqisi «Jiloja қowukı»din qikip «Əjdihə bulukı»qa қarap mengip, «Tezək қowukı»qa kelip, Yerusalemning buzuwetilgən sepillirini wə kəydürüwetilgən қowuk-dərvazilirini kəzdin kəqürdü. ¹⁴ Yənə aldioja mengip «Bulak қowukı» bilən «Xahənə kəl»gə kəldim; lekin xu yərdə mən mingən ulaqning etüxikə yol bək tar kəlgəqkə, ¹⁵ keqidə mən jiloja bilən qikip sepilni kəzdin kəqürüp qiktim. Andin yenip «Jiloja қowukı»din xəhərgə kirip, eygə käyttim.

¹⁶ Əməldarlarning həqkaysisi menin nəgə baroqanlıkimni wə nemə kılolanlıkimni bilməy kəlixti, qunki mən ya Yəhədiyalarqa, kahınlarqa, ya əmir-hakimlarqa wə yaki baxka hizmət kildioqanlarqa həqnemə eytmioqanidim.

Nəhəmiyaning həlkəni sepilni կaya selixka ilhamlanduruxi

¹⁷ Keyin mən ularoja: — Silər beximizoja kəlgən balayı'apətni, Yerusalemning harabığə aylanojanlığını, sepil қowuklırining kəydürüwetilgənlikini kərdüngərlər; kelinglər, həmmimiz həkərətkə kəliwərməslilikimiz üçün Yerusalemning sepilini կayıtdın yasap qikayli, — dedim. ¹⁸ Mən yənə ularoja Hudayimning xəpkətlik қolining menin üstümde boloqanlıkinı wə padixaḥning manga kılıqan gəplirini etyiwidim, ular: — Ornumizdin turup uni yasaylı! — deyixip, bu yahxi ixni қılıxka eż kollirini կuwwatlındırdı.

¹⁹ Lekin Həronluq Sanballat, hizmətkar Ammoniy Tobiya həm ərəb boloqan Gəxəm bu ixni anglap bizni zanglık kılıp mənsitməy: — Silərning bu kılıqininglər nemə ix? Silər padixaḥka asılık kilməkqimusılər? — deyixti.

²⁰ Mən ularoja jawab berip: — Asmanlardiki Huda bolsa bizni oqlıbigə erixtiridu wə Uning küllüri boloqan bizlər kóupur կurımız. Lekin silərning Yerusalemda həqkəndək nesiwəngərlər, həkükungərlər yaki yadnaməngərlər yok, — dedim.

^{2:7} «Əfrat dəryasining u keti...» — məzkrə kitabta muxu yədin baxlap «dərya» «Əfrat dəryası»ni kersitidu. «U keti...» — dəryanıng ojərbiy təripi. «...meni taki Yəhədiyəgə baroquqə etkili կoyux» — yaki «...səpirmədə meni aloşa sürüx». ^{2:8} Dan. 9:25

^{2:10} «Tobiya degən əməldar» — iibraniy tilida «Tobiya degən kül».

«Nəhəmiya»

Sepilni bələklərgə bəlüp ongxaxķa buyruluxi

Kona xəhərning həritisini körüng

3¹ Xu qaoqda bax kahin əliyaxib wə uning kahin ķerindaxliri kopup «Koy կowukı»ni yengiwaxtin yasap qikti; ular կowukıning қanatlarını ornitip, uni Hudaoja atap mukəddəs dəp bekitti; ular «Yüznıng munarı» bilən «Hananiyəlnıng munarı» ojıqə bolovan arılıktiki sepilni ongxap, uni mukəddəs dəp bekitti; **2²** Uningoja tutax ķismini Yeriholuklar yasidi; yənə uningoja tutax ķismini Imrining oqlı Zakkur yasidi. **3³** «Belik կowukı»ni Sənaahıning oqulları yasidi; ular uning lim-kexəklirini selip, қanatlari, taqaqları wə baldaklırini ornattı. **4⁴** Uningoja tutax ķismini Həkozning nəvrisi, Uriyanıng oqlı Mərəmot yasidi; uningoja tutax ķismini Məxəzabəlning nəvrisi, Bərəkiyanıng oqlı Məxullam yasidi. Uningoja tutax ķismini Baanaħıning oqlı Zadok yasidi. **5⁵** Uningoja tutax ķismini Təkoaliklər yasidi; lekin ularning qongliri ez hojisining ixini zimmisigə ilikqə unimidi.

6⁶ «Kona կowukı»ni Pasıyanıng oqlı Yəhoda bilən Besodiyaning oqlı Məxullam yasidi; ular uning lim-kexəklirini selip, қanatlari, taqaqları wə baldaklırini ornattı. **7⁷** Ularning yenidiki tutax ķismini Gibeonluk Məlatiya, Meronotluk Yadon həmdə Dəryanıng bu oqərbiy təripidiki waliylarning baxkurusı astidiki Gibeonluklar bilən Mizpahlıklar yasidi. **8⁸** Ularning yenidiki tutax ķismini zərgərlərdin bolovan Harḥayanıng oqlı Uzziyəl yasidi. Uningoja tutax ķismini huxbuy buyum yasaydıqan etirqılardın Hananiya yasidi. Ular Yerusalem sepilini taki «Kəlin tam» ojıqə ongxap yasidi. **9⁹** Ularning yenidiki tutax ķismini Yerusalemning yeriminining hakimi bolovan Hurnıng oqlı Refaya yasidi. **10¹⁰** Ularning yenida, Harumafning oqlı Yədaya əzinining eyining udulidiki ķismini yasidi. Ularning yenidiki ķismini Haxabniyanıng oqlı Həttux yasidi.

11¹¹ Hərimning oqlı Malkiya bilən Pahat-Moabning oqlı Həxxub sepilning baxka bir bəlikı bilən «Humdanlar munarı»ni yasidi. **12¹²** Ularning yenidiki tutax ķismini Yerusalemning yeriminining hakimi Halloħəxnıng oqlı Xallom ezi wə uning kızlıri yasidi.

13¹³ «Jiloja կowukı»ni Hanun bilən Zanoah xəhərining ahalisi yasidi. Ular uni yasap, uning қanatlari, taqaqları wə baldaklırini ornattı wə yənə «Tezək կowukı» ojıqə ming gəz sepilnim yasidi. **14¹⁴** «Tezək կowukı»ni Bəyt-Hakkərəm yurtining baxlıki Rəkabning oqlı Malkiya yasidi; ular uni yasap, uning қanatlari, taqaqları wə baldaklırini ornattı.

15¹⁵ «Bulaq կowukı»ni Mizpah yurtining baxlıki Kol-Hozəhnıng oqlı Xallum yasidi. U uni yasap, egsizini yepip, uning қanatlari, taqaqları wə baldaklırini ornattı wə yənə xahəna baqning yenidiki Siloam kəlining sepilini «Dawutning xəhiri»din qüxicidən pələmpəygıqə yengiwaxtin yasidi.

16¹⁶ Uningdin keyinkı tutax ķismini Dawutning kəbrilirining udulidiki wə uningdin keyinkı sūr'iy kelgə həm uning kəynidiki «Palwanlarning eyi»gə kədər Bəyt-Zur yurtining yeriminining hakimi, Azbukning oqlı Nəhəmiya yasidi. **17¹⁷** Uningdin keyinkı tutax ķismini Lawıylar — Yəni Banining oqlı Rəhəm yasidi, uning yenidiki tutax ķismini Keilahnıng yerim yurtining hakimi Həxabiya ez yurtiqa wakalıtən yasap qikti. **18¹⁸** Uning yenidiki tutax ķismini ularning

3:1 «Yüznıng munarı» — baxka hil tərjimilər: — «Hammeahıning munarı» yaxı «Meahning munarı». «mukəddəs dəp bekitti» — nemixka xundak bekitidü? Uning «Koy կowukı» dəp atılıxning sawəbi bəlkim ibadathanıda sunulidiqan kurbanlıklär (kepinqisi köylər, əlwətə) xu dərvazidin xəhərgə elip kirilətti. Xunga kurbanlıklärning kirix yolinı «mukəddəs» dəp bekitix tolimu muwapık idi — demək, xu dərvazidin kurbanlıklärindən baxka heqkəndək nərsilərni elip kirixka bolmayıttı.

3:4 «Həkozning...» — yaxı «Kozning...».

3:6 «Pasıyanıng oqlı Yəhoda» — yaxı «Pasıyanıng oqlı Yoyada».


3:7 «Dərya» — əzfrat dərəsi. «Məlatiya, Meronotluk Yadon həmdə Dəryanıng bu oqərbiy təripidiki waliylarning baxkurusı astidiki Gibeonluklar bilən Mizpahlıklar yasidi» — baxka birhil tərjimisi: «Məlatiya... wə Yadon yasidi; bular Dəryanıng oqərbiy təripidiki waliylar idarə kılıcidıqan Gibeonluklar wə Mizpahlıklar idı».

3:8 «... ongxap yasidi» — yaxı «...suwap qikti».

3:15 «Xahəna baqning yenidiki Siloam kəli» — muxu yərdəibraniy tilida «xahəna baqning yenidiki Xeləh kəli» deyilidü.

Yerusalemning қowuk-dərwaziliri

(Nəhəmiya dəwri - «Nəhəmiya» 3-babni kərüng)



Yerusalemning қowuklari (Nəhəmiya կayta կurojan) «Nəh.» 3

«Nəhəmiya»

kerindaxliri – Keilahning ikkinqi yerimining hakimi, Hənadadning oqli Baway yasidi.¹⁹ Uning yenida, Mizpaḥning hakimi Yəxuyanıng oqli Ezər կoral-yaraq ambirioja qikix yolining udu-lida, sepilning dokmuxidiki yənə bir bəlikini yasidi.²⁰ Zabbayning oqli Baruk uningdin keyinki yənə bir bəlikini, yəni sepilning dokmuxidin taki bax kahin Əliyaxibning əyining dərvazisiojqə bolovan bəlikini köngül կoyup yasidi.²¹ Uning yenida Həkozning nəvrisi, Uriyanıng oqli Mərəmot sepilning Əliyaxibning əyining dərvazisidin taki Əliyaxibning höylisining ahiriojqə bolovan yənə bir bəlikini yasidi.²² Bulardin keyinki bir kismini Iordan tüzlənglikidikilər, kahinlər yasidi.²³ Bularning yenida, Binyamin bilən Həxxub ez əyining udulidiki bəlikini yasidi. Ulardin keyin Ananiyanıng nəvrisi, Maaseyahning oqli Azariya ez əyining yenidiki kisimni yasidi.²⁴ Uning yenida, Azariyanıng əyidin taki sepilning dokmuxiojqə bolovan yənə bir bəlikini Hənadadning oqli Binnuiy yasidi.²⁵ Uning yenida, Uzayning oqli Palal padixah, ordisining dokmuxi, xuningdək ordidiki qoqqiyip turqan, zindan höylisining yenidiki egiz munarning udulidiki bəlikini yasidi. Uningdin keyinki bir bəlikini Paroxning oqli Pidaya yasidi.²⁶ Əmdi Ofəldə turidiojan ibadəthana hizmətkarları künqikix tərəptiki «Su կowukı»ning udulidiki wə qoqqiyip turqan munarning udulidiki sepilni yasidi.²⁷ Qoqqiyip turqan qong munarning udulida Təkoalıklar taki Ofəl sepiliojqə bolovan ikkinqi bir bəlikini yasidi.²⁸ Immərning oqli Zadok ularning yenida, keyinki kisimini, ez əyining udulidiki bir bəlikini yasidi. Uning yenidiki tutax kisimini «xərkij dərwaza»ning dərwaziwəni Xekaniyanıng oqli Xemaya yasidi.²⁹ Uning yenida, Xələmianıng oqli Hənaniya bilən Zalafning altıncı oqli Hənun ikkinqi bir bəlikini yasidi; ularning yenida, Bərəkiyanıng oqli Məxullam ez korusining udulidiki bir bələknı yasidi.³⁰ Uning yenida, xu yərdin tartip ibadəthana hizmətkarları bilən sodigərlərning körülürnidin etüp, «Təkxürük կowukı»ning udulidiki sepil dokmuxining balihanisiojqə bolovan bəlikini zərgərlərdin bolovan Malkiya yasidi.³¹ Dokmuxning balihanisi bilən «Koy կowukı»ning arılıkiddiki bələknı zərgərlər bilən sodigərlər yasidi.

Sanballatning hapa boluxi wə məshirə klixı

4¹ Xundak boldiki, Sanballat bizning sepilni yengiwaxtin ongxawatkanlıklımızı anglap qoşəzplinip, kəhri bilən Yəhudalarını məshirə kıldı.² U ez kerindaxliri wə Samariya koxunu aldida: – Bu zəip Yəhudalar nemə kiliwitidü? Ular əzərlərini xundak mustəhkəmliməkqimu? Ular kurbanlıqları sunmakqimu? Ular bir kün iqidə püttürüxməkqimu? Topa dəwilirli iqidin keyüp kətkən taxlarnı kolap qikirip ularoja jan kirgüzəmdikən? – dedi.³ Uning yenida turuwatkan Ammoniy Tobiya: – Ular hərkənqə yasisim, bir türkə sepilning üstigə yamixip qılsa, ularning tax temini ərtiwtidü! – dedi.

Nəhəmiyanıng duası

4 – I Hudayımız, կulaқ selip angloqaysən, kəmsitilməktimiz, ularning kılajan hakarətlərini ez bexioqa yanduroqaysun; ularnı tutküñ kılıp elip beriləjan yaça yurtta həkñin oljisioqa

3:18 «Baway» – yaki «Binnuiy».

3:21 «Həkozning nəvrisi» – yaki «Kozning nəvrisi».

3:26 «ibadəthana hizmətkarları» – ibraniy tilində «Notanıylar».

3:31 «udulidiki sepil dokmuxining balihanisiojqə» – yaki «udulidiki sepil dokmuxioja qikix yoliojqə» yaki «udulidiki sepil dokmuxidiki palampayiqqa».

4:2 «Ular əzərlərini xundak mustəhkəmliməkqimu?» – yaki «ular ez məyliqə xundak ketiwersə bolamdu?» yaki «əzəlirigə tayınip bu ixni kılalımdu?». Tekistning ibraniy tilini qüixinix sol təs. – «Topa dəwilirli iqidin keyüp kətkən taxlarnı kolap qikirip ularoja jan kirgüzəmdikən?» – bu məshirə sözəri iqidə bir-birigə zit kelidiojan ixlər bar. Karioqanda, gərqa Sanballat mazaq kılojını bilən, uning kuruluxka bolovan qəzipi uningda bu ix püttürülüxi mümkün, degəndək birhil korkunkninq barlıkçıja ispat bolidu.

«Nəhəmiya»

aylanduroğaysun! ⁵ Ularning қебиһликini yapmiojaysən, gunahlıri aldingdinmu өqürüwetilmisun; qünki ular sepilni ongxawatkanlarning kengligə azar bərdi!

⁶ Xundaktimu sepilni yengiwaxtin ongxawərdük; uni ulap, egizlikini yerimioja yətküzdük; qünki kəpqılık kəngül köyup ixlidi.

Düxmənlərning toşkunluq wə buzoqunqılık kılıxka қəstlixi

⁷ Xundak boldiki, Sanballat, Tobiya, Ərəblər, Ammoniyalar, Axodoluqlar Yerusalem sepilirini yengiwaxtin ongxax қuruluxining yənilə elip beriliwatkanlığını, sepil bəsüklirinini etiwtelgənlilikini anglap kəttik oqəzəpkə kelixti-də, ⁸ birlikdə Yerusalemə hujum kılıp uningda қalayımikanqılık tuqduruxni қəstləxti. ⁹ Xunga biz Hudayimizə iltija kıldıq həm ularning səwəbidin keqə-kündüz kezətqi köyup, ezlirimiz ulardin mudapieləndük,

¹⁰ Bu qəođda Yəhədiyədikilər: — Ixqi-həmmallar əhalidin kətti, xuningdək qalma-kesək əhlətlər yənilə nahayiti kəp, biz sepilni ongxaxka hətta sepilöjumu yekinlixalmışdı! — deyixti. ¹¹ Xuning bilən bir wakıttı düxmənlirimiz: — Ular səzməstə, ular kərməstə, ularning arisiqə kiriwelip ularni əltürüp, kuruluxni tohtitiwetim! — deyixti.

¹² Wə xundak boldiki, ularning ətrapida turuwatkan Yəhədalarunu yenimizə on ketim kelip: — Kəysi tərəpkə karisanglar, ular xu tərəptin kelip silərgə hujum kilməkqi! — dəp həwər yətküzüxti. ¹³ Xunga mən həlkəni jəmət-jəmət boyiqə, kolioqa kılıq, nəyzə wə okyalarını elip, sepili pəs bolğan yaki hujumə oquq turoqan yərlərdə sepilöjuning arkısında karawullukta turuqxə köydüm. ¹⁴ Kəzədin kəqürüp qıqqəndin keyin ornumdin kopup metiwrələr bilən əməldərələr wə baxka həlkə: — Uldarin körkməngər; uluq wə dəlhəxətlək Rəbni esinglarda tutunglar, əz kərindaxlıringər, oğul-kızlıringər, ayalliringər wə əy-makaningər üçün jəng kilingər, dedim.

Bir tərəptin ixləx, bir tərəptin mudapiəlinix

¹⁵ Xundak boldiki, ezlirinining suyikəstini bilip ələjanlıklımız düxmənlərning əlikliqə yetip baroqə, xuningdək Huda ularning suyikəstini bitqit kılıqə, biz həmmimiz sepilöjə kəytiq, hərbirimiz əslə ix ornimizda ixni dawamlaxturiwərdük.

¹⁶⁻¹⁷ Ənə xu qəođın baxlap hizmətkarlırimning yeri mi ix bilən boldi, yerimi kolioqa nəyzə, kalkan, okya tutkən, dobulqə-sawut kiygən əldə yürüxti. Sərdar-əməldərələr sepilni ongxawatkan barlıq Yəhədua jəmatidikilərning arkısında turdi. Həm yüksəlnər toxuwatkanlar həm ularoğa yüksəl artıwatkanlarmı bir əkolida ixləp, bir əkolida yaraqlırını qing tutuxkəni di. ¹⁸ Tamqıllarning hərbiri bəllirigə kılıq-hənjərlərini aşkan əldə sepilöjə yasawatattı; kanayqi bolsa yenimə turattı. ¹⁹ Mən metiwrələr, əməldərələr wə baxka həlkə: — Bu kurulux nahayiti qong, dairisi kəng; biz həmmimiz sepilöjə bələk-bələklər boyiqə tarkılıp ixləp, bir-birimizdən yırak turuwatımyz. ²⁰ Xunga məyli kəyərdə bolunglar, kanay awazını anglisanglarla, biz bar xu yərgə kelip yiqinqilər; Hudayimiz biz üçün jəng kılıdu, — dedim.

²¹ Biz ənə xu tərikiçə ixlidük; həlkəning yerimi tang atkəndin tartıp yultuz qıkkıqə nəyzilirini qing tutup turuxtı. ²² U qəođda mən yənə həlkə: — Həmməylən əz hizmətkarı bilən keqini Yerusalemə kırıp ətküzsən, xundak bolsa ular keqisi bizning muhəpizətqılıklımızı kılıdu, kündüzi ixləydi, dedim. ²³ Xundak kılıp ya mən, nə kərindaxlırim, ya hizmətkarlırim yaki manga əgəxəkən muhəpizətqılerning həqkəysini kiyimlərimi selixmədi; hərbiri hətta suşa baroqandımu əzininə yaraqlırını eliwalatti..

4:12 «Kəysi tərəpkə karisanglar, ular xu tərəptin kelip silərgə hujum kilməkqi» — əslı ayətninə kəqürüləmisi kəmtük boloqka, manisini Jayda qırıqtaş bolup kəldi; xunga muxu Yəhədiyələrinin eytən sezlərinin birnaqqə hil tarjimiləri bar. Lekin asasıy mənilirinə həmmisi düxmənlərning hərtərəplimə kəstləlxərini kərsitudu.

4:20 Mis. 14:25; Kan. 1:30; 28:7

4:23 «Hərbiri hətta suşa baroqandımu əzininə yaraqlırını eliwalatti» — yaki «hərbiri ong əkolidin yaraqlırını

«Nəhəmiya»

Namratlarning nalisti

5 ¹ U qoqda halayik wə ularning hotunliri ez kérindaxliri bolqan Yəhūdalar üstdin xikayət kılıp kattık dad-pəryad kətürüxti. ² Bəzilər: — Biz wə oqul-kızlırimizning jan sanımız kəp, kün kəqüriximiz üçün toyqudək axlıq almışak bolmayıdu, deyixti. ³ Yənə bəzilər: — Biz aqarqılıqta kalojan waktimzda axlıq elip yəymiz dəp etizlirimiz, üzümzarlıklırimizni wə eylirimizni rənigə berixkə məjbur bolduk, deyixti. ⁴ Wə yənə bəzilər: — Padixaḥning etizlirimiz wə üzümzarlıklırimiz üstigə salojan baj-seliñki tapxuruxka pul kərz alduk. ⁵ Gərqə bədənlirrimiz kérindaxlirimizning bədənlirigə, pərzəntlirimiz ularning pərzəntlirigə ohxax bolsimu, lekin oqul-kızlırimizni kul-dedək boluxkə tapxurmay amalımız bolmidi; əməliyəttə kızlırimizdin bəziləri allıqاقan dedək bolupmu ketti; ularni bədəl tələp hərlükə qikirixkə kurbimiz yətmidi, qünki bizning etizlər wə üzümzarlıklırimiz hazır baxklarning kolididur, — deyixti.

Nəhəmiyaning metiwlər bilən mənsəpdarlarlarnı oqəzəp bilən əyibləxi

6 Mən ularning dad-pəryadlarını wə eytkən bu gəplirini anglioqandın keyin kattık oqəzəpləndim.

7 Kənglümədə birər kur oyliniwalıqandin keyin, metiwlər bilən əməldarlarlarnı əyibləp: — Silər ez kérindaxliringlaroja kərz berip ulardin əsum alidikənsilər-hə! — dəp tənbih bərdim. Andin ularning səwəbidin qong bir yioqin eqip. ⁸ ularni: — Biz küqimizning yetixiqə yat taipilərgə setiwetilgən kérindiximiz Yəhūdalarını kəyturup setiwalduk, lekin silər bizi ularnı kəyturup setiwalısun dəp kérindaxliringlərni yanə setiwtəməkqi boluwatamsılər? — dəp əyibliwidim, ular dəydioqan gəp tapalmay, xük turup կaldı. ⁹ Andin mən ularoja yənə: — Silərning bu kılqojininglar qamlaxmaptu. Silər düxmənlirrimiz bolqan taipilər aldida bizi alənətəkə қaldurmay, Hudayimizning körkənqida mangsanglar bolmasmidi? ¹⁰ Mənmu, kérindaxlirim wə hizmətkarlırim ularoja pul wə axlıq etnə berip turup əsum alsak alattuk! Silərdin etünimən, mundak əsum elixtin waz keçqeyili! ¹¹ Ötünüp կalay, silər dəl bugün ularning etizlərini, üzümzarlık, zəytunzarlık wə eylirini kəyturup beringlar, wə xuningdək silər ular-din ündürüwalojan pul, axlıq, yengi məy-xarab wə yengi zəytun maylirining əsumunu ularoja kəyturup beringlar, dedim.

12 Ular: — Kəyturup berimiz, əmdi ulardin həq əsum almaymiz; sili nemə desilə, biz xundak kılımımız, deyixti. Mən kahınlarnı qakırtıp kılıp, ularnı bu wədə boyiqə xundak ijra kılıxkə kəsəm iqtüzdüm. ¹³ Mən tonumning pexini kekıp turup: — Kim muxu wadini ada kilmisa, Huda xu yol bilən uning əzini ez eyidin wə mal-mülkidin məhərum kılıp kekəwiətsun! Xu yol bilən uning həmmə nemisi қurukdılıp қalojuqə kekəwiətsun! — dedim. Pütkül jamaət birdək: «Amin!» deyixti həm Pərvərdigar oja Həmdusana okuxtı. Andin kəpqılık xu wədisi boyiqə deginidək kılıxtı.

qüxürümidi» yaki «hərbirəylan pəkət yuyunoqandila kiyimlirini salatti». Əyni tekist kəmtüktə kərənidü.

5:4 «Padixaḥning etizlirimiz wə üzümzarlıklırimiz üstigə salojan baj-seliñki tapxuruxka pul kərz alduk» — yaki «padixaḥning baj-seliñki tələxka etizlirimiz wə üzümzarlıklırimizni rənigə berip pul kərz alduk».

5:7 Mis. 22:24

5:10 «Mənmu, kérindaxlirim wə hizmətkarlırim ularoja pul wə axlıq etnə berip turup əsum alsak alattuk» — baxkə birhil tərjimisi: — (1) «mənmu, kérindaxlirim, hizmətkarlırimmu ularoja pul wə axlıq etnə berip turuwatımız» yaki: — (2) «mənmu, kérindaxlirim, hizmətkarlırimmu ularoja pul wə axlıq, etnə berip turaylı».

— Nəhəmiyaning harakteri bək sehiy bolqakə, bəlkim əsümsiz etnə-karznı kəp bərgən bolux mumkin idi. Uning üstigə, kérindaxlارoja etnə berip əsum elix Musa pəyoğemberga nazıl kılınoqinoja hilaplıq («Mis.» 22:25, «Pend.» 15:5). Xunga bu ikkinçi hil tərjimini toqra əməs, dəp karayımız. «mundak əsum elixtin waz keçqeyili» — yaki «muxundak kərzə rani elixtin waz keçqeyili».

5:11 «...bugün ularning etizlirini, üzümzarlık, zəytunzarlık wə eylirini kəyturup beringlar...» — muxu etiz kətarlıq mülükklər əslidə kərz-ətnilərə «rəna» şüpitidə koyulqan bolup, kərz ilgiləri ularıni tartıwalojan bolsa kerak. «pul, axlıq... wə yengi zəytun maylirining əsumunu» — ibranı tilida «pul, axlıq,... wə yengi zəytun maylirining yüzündə bir» yaki «əsumu bir pirsənt» — kəndək tərjimə kılınxıtnı kət'lyınəz, muxu sezər qokum əsumının əzini kərsitxi kerak.

5:12 «Mən kahınlarnı qakırtıp kılıp, ularnı ... xundak ijra kılıxkə kəsəm iqtüzdüm» — kahınlar əslidə kərz ilgiləri əməs; ularning əməliyəti baxklarning xu wədisinə ada kılıxıqa nazarətlilik kılıxtin ibarət idi. Əslidə kahınlar əsum berix toozuluk mukəddəs kanun-bəlgilimilərini bilixi kerək idi, xundakla bundak wəziyətə yol koymaslıkı kerək idi.

«Nəhəmiya»

Pak-diyanətlik wə addiy-sadda Nəhəmiya

¹⁴ Xuningdək, Yəhudiyyə zeminida ularoğa waliy boluxka tıkləngən kündin buyan, yəni padixah Artahxaxtanı yigirminqi yıldın ottuz ikkinqi yilioqıqə boləjan on ikki yil iqidə nə mən, nə menin uruk-tuoğanlırim waliylik nənini həq yemidük. ¹⁵ Məndin ilgiri waliy boləjanlar həlkə eojırqılık selip, ulardın kündilik axlık, məy-xarab wə xuningdək kırıq xəkəl kümüx elip kəlgənökən; hətta ularning hizmətkarlırimu həlkning üstidin hökükəwazlıq kılıp kəlgənökən. Lakin mən Hudadin körküdöqinim üçün undak kilmidim. ¹⁶ Mən dərwaşə sepilning kuruluxiqila berilgəqəkə, biz hətta birət etiznimü setiwalımiduk; menin barlık hizmətkarlırimu kuruluxta ixləxkə xu yərgə yioqlattı. ¹⁷ Ətrapımızdiki yat əllərdin bizning yenimizqə kəlgənlərdin bələk, menin bilən bir dastihanda ojza yəydiqanlar Yəhudiylər wə əməldarlardın bir yüz əllik kixi idi. ¹⁸ Hərküni bir kala, hillanojan altə koy təyyarlinatti, yənə manga bəzi uqar kuxlar təyyarlinatti; hər on kündə bir ketim hərhil mol məy-xarab bilən təminlinətti. Xundak bolsumu mən yənilə «waliy nenin»ni tələp kilmidim; qünki kurulux İxi həlkning üstidiki eoşir yük idi.

¹⁹ — Ah, Hudayım, mən muxu həlk üçün kılajan barlık iximni yad ətkəysən, manga xapaət kərsətkəysən!.

Sanballatning kuruluxka toskunluq kılıx suyıkəsti

6 ¹ Xundak boldiki, Sanballat, Tobiya, ərəb boləjan Gəxəm wə düxmənlirimizning kılajan kismi menin sepilni yengiwaxtin ongxap qıkkənlikimni, sepilning əmdi bəsüklirining kəlmiojanlıqını anglap (lekin u qaoqla mən tehi sepił kowuklirining ənatmiojanidim), ² Sanballat bilən Gəxəm manga: — Kəlsila, biz Ono tüzünlənglikidiki Kəfirim kəntidə kərүxəyli! — dəp adəm əwətiptu. Əməliyəttə ular manga kəst kilməkqi ikən. ³ Xunglaxka mən əlqilərni əwətip: — Mən uluoq bir ix bilən xuqulliniwatçanlıqimdin silər tərəpkə qüxməymən. Mən kəndakmu silərning kəxingləroqa barımən dəp, ixni taxlap uni tohtitip köyəy? — dedim.

⁴ Ular uda tet ketim muxu tərikidə adəm əwətti, mən hər ketim xundak jawap bərdim. ⁵ Andin Sanballat bəxinqi ketim xu tərikidə əz hizmətkariqa peqətlənmigən hətni kılıqə tutkuzup əwətiptu. ⁶ Hətta: «Hərkəysi əllər arısında mundak bir gəp tərkilip yürüdü, wə Gəxəmmu xundak daydu: — Sən wə Yəhudalar birgə isyan ketürməkqi ikənsilər; xunga san sepilnimü yengiwaxtin ongxaxka kirixipsən; eytixləroja kəriqəndə sən əzüngni ularoja padixah kilməkqikənsən. ⁷ Sən yənə Yerusalemda əzüng toqıruluk: «Mana, Yəhudiyyədə əzimizning bir padixahımız bar!» dəp jar selip təxvik kılıxka birnəqqə pəyoğombər köyupsən. Əmdi bu gəplər səzsiz padixahning kılıkliqə yetip bayan kilinidü. Xunga, kələgin, biz birlikdə maslıhətlixiyalaylı» deyilgənökən.

⁸ Mən uningoja: «Sən eytikan ixlar həqkaqan kılınojan əməs; bular bəlki əz kənglüngdin oydurup qıkarojining, halas» dəp jawap kıyturdum. ⁹ Əməliyəttə, ular: «Muxundaq kilsək ularning kəli maqdursızlinip, kurulux ixi ada kılınmay kəlidü!» dəp oylap bizni kərkətəməkqi idi.

— «Əmdi menin kolumni ixta tehimu küqləndürögəsən!».

Yaləjan pəyoğəmbər Xemayanıng təhđit selixi

¹⁰ Məhətabəlnıgın nəwrisi, Delayanıgın oöqli Xemaya əzini əz əyigə kamıwaləjanidi; mən uning əyigə kəlsəm u: — Biz Hudanıg əyidə, ibadəthanining iqidə kərүxəyli wə ibadəthanining dərwaza ənatlrlarını etip köyəyli; qünki ular seni əltürgili kelidü; xübhisizki, keqisi kelip seni

^{5:15} «kırıq xəkəl kümüx» — «xəkəl» eojırılık mikdəri, bir xəkəl kümüx bolsa bəlkim 11.4 gram idi. Muxu yərdə «kırıq xəkəl» bəlkim hərküni hələktin aləjan pulni kərsitixi mumkin.

^{5:19} Nəh. 13:22

^{6:2} «Kəfirim kəntidə» — yaki «kəntlərning biridə».

^{6:6} «Gəxəm» — ibranıy tilida muxu yərdə «Gaxmu» — Gəxəmnıgın yənə bir xəkli.

«Nəhəmiya»

əltürməkqi boldi! — dedi..

¹¹ Mən: — Manga ohxax bir adəm қandaqmu қeqip kətsun? Məndək bir adəm jenimni қutkuzimən dəp қandaqmu ibadəthaniqə kiriwalıjudəkmən? Mən hərgiz u yərgə kiriwalmaymən! — dəp jawap bərdim. ¹² Qünki mən қarisam, uning Huda təripidin əwətiləğən əməs, bəlkı Tobiya bilən Sanballat təripidin setiwelinip, manga zeyan yətküzməkqi bolup bu bexarət bərgənlikigə kezüm yətti. ¹³ Uni setiwelixidiki məksət, meni korkutup, xularning deginidək kılıquzup gunah kılduruxtin ibarət idi. Xundak kılıqan bolsam, namimni bulqap meni қarilaxka xikayət kılalaydiqan bolatti.

¹⁴ — «Ah Huda, Tobiya bilən Sanballatni esingda tutup, ularning kılıqanlırığa yarixa eż bexiqə yanduroqaysən, xundakla meni қorkatmakqi boローン ayal pəyəqəmbər Noadiya bilən baxka pəyəqəmbərlərningmu kılıqanlırını eż bexiqə yanduroqaysan!».

Kayta ongxaxning tamamlınixi

¹⁵ Elul eyining yigirmə bəxiqı künü sepił pütti, pütün kuruluxka əllik ikki kün wakıt kətti.

¹⁶ Xundak boldiki, düxmanlırimiz buningdin həwər taptı wə ətrapımızdiki barlık əller korkup ketixti; eż nəziridə həywiti bək qüxüp kətti wə bu kuruluxni Hudayimizning Əzi elip baroşan ix ikenlikini bilip yətti. ¹⁷ Xu künnlərdə Yəhudiyyədiki metiwlər Tobiyaqa nuroğun hət yazdi, Tobiyanu ularoqa jawabən daim hət yezip turdi. ¹⁸ Qünki Yəhudiyyədə Tobiyaqa baçlinip kelip, kəsəm iqlikən nuroğun kixilar bar idi; qünki u Arahnıng oölli, Xekaniyaning küyoqlı idi, həmdə uning oölli Yoħanan Bərəkīyanıng oölli Məxullamning kızını hotunlukka alojanidi.

¹⁹ Xuningdək ular yənə mening aldımda pat-pat Tobiyanıng yahxi ixlirini tiləqə elip koyuxattı həm mening gəplirimnimü uningoja yətküzpə turuxattı; Tobiya bolsa manga pat-pat təhdit selip hət yezip turattı.

Ḩanani bilən Ḥananiyaning birlikətə baxķuruxka koyuluxi

7 ¹Sepil ongxilip bolup, mən dərwazılarnı ornitip, dərwaziwənlərni, oqəzəlkəxlərni wə Lawiylarnı bekitip təyinligəndin keyin xundak boldiki, ² Mən inim Ḥanani bilən kələsərdarı Ḥananiyanı Yerusalemni baxķuruxka koydum; qünki Ḥananiya ixənqlik adəm bolup, Hudadin korkuxta kep adəmlərdin exip ketətti. ³ Mən ularoqa: — Kün issiçoqqa Yerusalemning kowuklırı eqilmisun; kowuklarning қanatlari etilgəndə, baldaklar takalojan wakitlidiridim dərwaziwənlər yenida turup kəzət kılısun; xuningdək Yerusalemda turuwatqanlardın қarawullar kəzət nəwətlirigə koyulup bekitilsün; hərbir adəm eżining bir kəzitigə məs'ul bolsun, xundakla hərbirinin kəzəti eż eyining udulida bolsun, dəp tapılıdim. ⁴ Xəhər qong həm kəngri bolojini bilən ahalə az, eylər tehi selinmioqanıdi.

6:10 «Xemaya eżini eż əyigə қamiwalojanı — eżini қamiwelixinə səwəbi enik əməs; «rəsimiy napak» bolojanlıkı yaki kəsəm iqlikəni səwəb bolovan boluxi mümkün.

6:13 «Xundak kılıqan bolsam, namimni bulqap meni қarilaxka xikayət kılalaydiqan bolatti» — Sanballat wə Tobiyanıng bu aklı heli hiylə-mikirlik idi. Nəhəmiya kahin əməs; xunga (1) u ibadəthaniqə napak halda yaki ethiyatlılıq bilən kirsə gunah etküzüxi mümkün idi; (2) «mukəddəs jay»ning eziqə kirgon bolsa gunahı tehimə eçir bolatti; kiyasla əhəwaldə bolsun eż halkı aliddiki nam-abrui qüxən bolatti wə xuning tüپylidin kurulux ixi tohtitiloqan bolatti.

7:2 «inim Ḥanan» — Nəhəmiyanıng inisi 1:2, 3də tiləqə elinidü. «Mən inim Ḥanani bilən ... Ḥananiyanı Yerusalemni baxķuruxka koydum» — Yerusalemni baxķuruxka adəmlərni koyus, Nəhəmiyanıng Artahxastanıng yenioja kəytmaqçı ikenlikini kersitxi mümkün (2:6ni kerüng). «Ḩananiya ixənqlik adəm bolup...» — iħranlı tilida «u ixənqlik adəm bolup...». Bəzi alımlar «u» Ḥanani kersitidü, dəp karaydu.

7:3 «dərwaziwənlər yenida turup kəzət kılısun» — iħranlı tilida «ular yenida turup kəzət kılısun». «xuningdək Yerusalemda turuwatqanlardın қarawullar kəzət nəwətlirigə koyulup bekitilsün; hərbir adəm eżining bir kəzitigə məs'ul bolsun, xundakla hərbirinin kəzəti eż eyining udulida bolsun, dəp tapılıdim» — baxka birhil tərjimişi: «xuningdək Yerusalemning kowuklırı qıx waktida oquq turmisun; kowuklalar etilgəndə, baldakları takalojınınida dərwaziwənlər yenida turup kəzət kılısun; Yerusalemda turuwatqanlardın қarawullar elinip, kəzət nəwətlirigə koyup bekitilsün; bəzilər alahidə nəwəttiki kəzətə tursun, bəzilər eż eyining udulida kəzətə tursun». Yənə baxka birnəqqə hil tərjimiləri uqrıxi mümkün.

«Nəhəmiya»

Birinqi ketim kayıtip kəlgən Yəhudiylar «Əzra» 2:1-35ni kərüng

⁵ Hudayim kənglümə meti wərlər, əməldərlər wə həlkəning hərbirini nəsəbnamisi boyiqə royhətkə elixxə ularnı yiqix niyitini saldı. Mən awwal birinqi ketim kayıtip kəlgən adəmlərning nəsəbnamisini taptım, uningda mundak pütülgənidi: —

⁶ Təwəndikilər Yəhudiyyə elkisidikilərdin, əsl Babil padixahı Nebokadnəsər təripidin sürgün kılınoğanlardın, Yerusalem wə Yəhudiyyəgə qıkıp, hərbiri ez xəhirlirigə kətti: —

⁷ Ular Zərubbabəl, Yəxua, Nəhəmiya, Azariya, Raamiya, Nahəmanı, Mordikay, Bilxan, Mispərət, Bigway, Nahum wə Baanahlar billə kayıtip kəldi. Əmdi Israil həlkining iqidiki ərkəklərning sani təwəndikiqə: —

⁸ Paroxning əwlədləri ikki ming bir yüz yətmix ikki kixi; ⁹ Xəfatiyaning əwlədləri üç yüz yətmix ikki kixi; ¹⁰ Arahnıng əwlədləri altə yüz yətmix bəx kixi; ¹¹ Paḥat-Moabning əwlədləri, yəni Yəxua bilən Yoabning əwlədləri ikki ming səkkiz yüz on səkkiz kixi; ¹² Elamning əwlədləri bir ming ikki yüz əllik tət kixi; ¹³ Zattuning əwlədləri səkkiz yüz kırık bəx kixi; ¹⁴ Zakkayning əwlədləri yəttə yüz atmix kixi; ¹⁵ Binnuiynıng əwlədləri altə yüz kırık səkkiz kixi; ¹⁶ Bibayning əwlədləri altə yüz yigirmə səkkiz kixi; ¹⁷ Azgadning əwlədləri ikki ming üç yüz yigirmə ikki kixi; ¹⁸ Adonikamning əwlədləri altə yüz atmix yəttə kixi; ¹⁹ Bigwayning əwlədləri ikki ming atmix yəttə kixi; ²⁰ Adinning əwlədləri altə yüz əllik bəx kixi; ²¹ Həzəkiyanıng jəmətidin bolqan Aterning əwlədləri toksan səkkiz kixi; ²² Həxumning əwlədləri üç yüz yigirmə səkkiz kixi; ²³ Bizayning əwlədləri üç yüz yigirmə tət kixi; ²⁴ Hərifniŋ əwlədləri bir yüz on ikki kixi; ²⁵ Gibeonning əwlədləri toksan bəx kixi; ²⁶ Bəyt-Ləhəmliklər bilən Nitofaliklər jəmiy bir yüz səksən səkkiz kixi; ²⁷ Anatotluklər bir yüz yigirmə səkkiz kixi; ²⁸ Bəyt-Azmawətliliklər kırık ikki kixi. ²⁹ Kiriat-yearimliklər, Kəfirahliklər wə Bəerotliklər bolup jəmiy yəttə yüz kırık üç kixi; ³⁰ Ramahliklər bilən Gebaliklər jəmiy altə yüz yigirmə bir kixi; ³¹ Mikmaxliklər bir yüz yigirmə ikki kixi; ³² Bəyt-əlliylər bilən ayılıklar jəmiy bir yüz yigirmə üç kixi; ³³ İkkinqi bir Nebodikilər əllik ikki kixi; ³⁴ İkkinqi bir Elamning əwlədləri bir ming ikki yüz əllik tət kixi; ³⁵ Hərimning əwlədləri üç yüz yigirmə kixi; ³⁶ Yeriholuklər üç yüz kırık bəx kixi; ³⁷ Lod, Hədidi wə Ononing əwlədləri jəmiy yəttə yüz yigirmə bir kixi; ³⁸ Sinaahning əwlədləri üç ming tokkuz yüz ottuz kixi.

Çaytip kəlgən kahinlər wə Lawiyalar «Əzra» 2:36-42ni kərüng

³⁹ Kahinlarning sani təwəndikiqə: — Yəxua jəmətidiki Yədayanıng əwlədləri tokkuz yüz yətmix üç kixi; ⁴⁰ Immərning əwlədləri bir ming əllik ikki kixi; ⁴¹ Paxhurnıng əwlədləri bir ming ikki yüz kırık yəttə kixi; ⁴² Hərimning əwlədləri bir ming on yəttə kixi.

⁴³ Lawiyalarning sani təwəndikiqə: — Hodwahıning əwlədləridin, yəni Yəxua bilən Kadmiyəlning əwlədləri yətmix tət kixi.

⁴⁴ Ojəzəlkəxlərdin: — Asafning əwlədləri bir yüz kırık səkkiz kixi.

^{7:6} «Təwəndikilər... əsl Babil padixahı Nebokadnəsər təripidin sürgün kılınoğanlardın...» — bu tizimlik bilən «Əzra» 2-babtiki tizimlik otturısında adəmlərning isimləri, sani wə tizimlik tartipidə bəzidə azrak pərkələr bar. Bu pərkələr ikki tizimlikning həkikət ikənlilikə tehimə ispat beridu. İkkinqi tizimlikni Yerusalemda, birinqi tizimlikni Babilədə kılıqan boluxı mumkin. İkkinqi tizimlik ahirida Yerusalemə moja yetip kelip olturnaklaxkanları kərsitidu; birinqi tizimlikə hatırılıqlənən bəziləri xübhisizk, keyin niyitidin eynip, Yerusalemə moja barmay kalojan yaki barojandan keyin, yənə Babilədə kayıtip kətkənidü; xundaqla Yerusalemə moja kayıtip yolda eləgnərlə boluxumu mumkin. Əslidiki tizimlikka hatırılıqlıqən bolsimu, lekin keyin Yerusalemə moja barımən dəp «kayıtx»ka katnaxkanlarmu bar bolsa kerək; ular İkkinqi tizimlikə hatırılıqləngən.

^{7:6 Əzra 2}

^{7:24} «Hərif» — «Əzra» 2:18də «Yorah».

^{7:25} «Gibeon» — «Əzra» 2:20də «Gibbar».

^{7:37} «Lod, Hədidi wə Ononing əwlədləri...» — yəki «Lodluşular, Hədidişular wə Onoluklar....».

^{7:43} «Hodwah» — «Əzra» 2:40də «Hodawiya».

«Nəhəmiya»

⁴⁵ Dərwaziwənlərning nəslidin: — Xallumning əvladları, Aterning əvladları, Talmonning əvladları, Akkubning əvladları, Hatitaning əvladları bilən Xobayning əvladları jəməy bir yüz ottuz səkkiz kixi.

Qayıtip kəlgən mukəddəs jay wə xah jəmətidiki hizmətkarlar «Əzra» 2:43-58ni kərüng

⁴⁶ İbadəthana hizmətkarları təwəndikiqə: — Zihaning əvladları, Hasufanıng əvladları, Tabbaotning əvladları. ⁴⁷ Kirosnıng əvladları, Siyanıng əvladları, Padonning əvladları,

⁴⁸ Libanahning əvladları, Həqabahning əvladları, Xalmayıning əvladları, ⁴⁹ Hənanıning əvladları, Giddəlnıng əvladları, Gaharnıng əvladları, ⁵⁰ Reayahning əvladları, Rəzinning əvladları, Nikodanıng əvladları, ⁵¹ Gazzamıning əvladları, Uzzanıng əvladları, Pasiyanıng əvladları, ⁵² Bisayıning əvladları, Məunimnıng əvladları, Nəfussəsimnıng əvladları, ⁵³ Bakbukıning əvladları, Hakufanıng əvladları, Harhurnıng əvladları, ⁵⁴ Bazlıtnıng əvladları, Məhədanıng əvladları, Harxanıng əvladları, ⁵⁵ Barkosnıng əvladları, Siseranıng əvladları, Temahıning əvladları, ⁵⁶ Nəziyanıng əvladları bilən Hatifanıng əvladlıridin ibarət.

⁵⁷ Sulaymanning hizmətkarlırinıng əvladlırinıng sani təwəndikiqə: — Sotayıning əvladları, Sofərətnıng əvladları, Peridanıng əvladları, ⁵⁸ Yaalanıng əvladları, Darkonning əvladları, Giddəlnıng əvladları, ⁵⁹ Xəfətiyanıng əvladları, Hattılning əvladları, Pokərət-Hazzibaimıning əvladları bilən Amonıng əvladlıridin ibarət. ⁶⁰ İbadəthana hizmətkarları wə Sulaymanning hizmətkarı bolоjanıarning əvladları jəməy üç yüz tokşan ikki kixi.

Kelip qıqxı naenik kixilər «Əzra» 2:59-63

⁶¹ Təwəndiki kixilər Təl-Meləh, Təl-Harxa, Kerub, Addon, Immərdin kəlgən bolsimu, lekin ular ezelirinin ata jəmətinining yaki nəsəbining Israil adımı ikənlikini ispatlap berəlmidi. ⁶² Bular Delayanıng əvladları, Tobianıng əvladları wə Nikodanıng əvladları bolup, jəməy altə yüz kırık ikki kixi; ⁶³ Kahinlardın Habayanıng əvladları, kozning əvladları bilən Barzillayning əvladları bar idi; Barzillay Gileadlıq Barzillayning bir kızını aloqaqka ularning eti bilən ataloqanıdi. ⁶⁴ Bular jəmətinining nəsəbnamisini izdəp tapalmıdı; xunga ular «napak» hesablinip kahinliktin kəlduruldu. ⁶⁵ Waliy ularoja: — Urim wə tummimni ketürgüqi kahin arımızda hizmettə bolоuqə «əng mukəddəs yıməkliliklər»gə eoqız təgküzməysilər, dedi.

^{7:46} «ibadəthana hizmətkarları» — ibraniy tilida «Nətinıylar». Mənisi bəlkim «beoqıxlanojanlar». Ularning ejdadlıları bəlkim «Gibeonluqlar» idi. «Yaxua» 9:27ni wə «1Tar.» 9:2ni kərüng.

^{7:47} «Siya» — «Əzra» 2:47də «Siyaha».

^{7:52} «Nəfussəsim» — «Əzra» 2:50də «Nəfussim».

^{7:54} «Bazlıt» — yaki «Bazlut» «Əzra» 2:52.

^{7:57} «Perida» — yaki «Peruda» «Əzra» 2:55.

^{7:59} «Amon» — yaki «Ami» «əzra» 2:57.

^{7:63} «Kozning əvladları» — yaki «Həkkozning əvladları».

^{7:65} «Waliy» — ibraniy tilidiki «Tırxata», əslidə Pars tili bolup, mənisi bəlkim «janablırı». «urim wə tummim» — alahidə birləş taxlar. U kahin kiyqan «fod»uning yanqukıda (köxenda) turidu. Bu taxlar arkılık Israil həlki Hudadin yol sorisa bolatti. «Mis.» 28:28-30ni kərüng. «urim wə tummimni ketürgüqi kahin arımızda hizmettə bolоuqə» — mənisi bəlkim: (1) urim wə tummim Babilə sürögün waktida yokap kətkən boluxi mumkin; (2) təpilöjini bilən ularoja təbir berip mənisiñ qüxəndüridiojan kahin tehi qıkmıdi.

«Nəhəmiya»

Çaytip kəlgüqilərning omumiy sani «Əzra» 2:64-67nimu kərüng

⁶⁶ Pütün jamaət jəmiy kırıq ikki ming üq yüz atmix xixi;⁶⁷⁻⁶⁸ Buningdin baxka ularning yənə yəttə ming üq yüz ottuz yəttə ələmli bar idi; yənə ikki yüz kırıq bəx ər-ayal oğazəlqisi bar idi. Ularning yəttə yüz ottuz altə eti, ikki yüz kırıq bəx əqəri, ⁶⁹ tət yüz ottuz bəx təgisi wə altə ming yəttə yüz yigirmə exiki bar idi.

Ibadəthana üçün təkdim kılınojan sowoqatlar «Əzra» 70-68:2nimu kərüng

⁷⁰ Jəmət kattiwaxliridin bəziliri ibadəthana kurulux üçün hədiyalırını təkdim əldi; waliy həzinigə ming darik altun, əllik das wə bəx yüz ottuz kür kahin toni təkdim əldi; ⁷¹ jəmət kattiwaxliridin bəziliri kurulux həzinisigə yigirmə ming darik altun, ikki ming ikki yüz mina kümüx; ⁷² həlkinqing kalojini yigirmə ming darik altun, ikki ming ikki yüz mina kümüx, atmix yəttə kür kahin tonini təkdim əldi. ⁷³ Xuningdin keyin kahinlar, Lawiylar, dərwaziwənlər, oğazəlkəxlər wə bir kisi həlkə koxulup, ibadəthana hizmətkarları, xundakla kalojan Israil həlkinqing həmmisi eż xəhərlirigə makanlaxtı.

Təwratxunas Əzraning Təwrat-kanun kitabını okup berixi

8 ¹ Yəttinqi ayqa kəlgəndə, Israillarning həmmisi eż xəhərlirigə kelip orunlixip boldi. Bu qəqənda pütün halayık huddi bir adəmdək bolup «Su կուկի» aliddiki məydançıya yioçılıp, təwratxunas Əzradın Pərvərdigarning Musaning wastisi bilən Israilə qəliojan Təwrat-kanun kitabını kəltürüxnü tələp əldi. ² Yəttinqi ayning birlinqi kün kahin Əzra Təwrat-kanun kitabını jamaətə, yəni ər-ayallar, xundakla anglap qüxinələydiqan barlıq kixilərning aldioja elip qıktı; ³ «Su կուկի»ning aliddiki məydanda, ətigəndin qüxkiqə, ər-ayallar oğla, xundakla anglap qüxinələydiqan kixilərgə okup bərdi. Pütük jamaətning kulaqları Təwrat-kanun kitabidiki sezlərdə idi. ⁴ Təwratxunas Əzra mahsus muxu ixka hazırlanqan yaqaq munbərgə qıkip turdi; uning ong təripida turojini Mattitiya, Xema, Anayah, Uriya, Hılkıya bilən Maaseyahalar idi; sol təripidə turojini Pidaya, Mixaəl, Malkiya, Həxom, Həxbaddana, Zəkəriya bilən Məxullam idi. ⁵ Əzra pütük halayıknıñ kez aldida kitabını aqtı, qunki u pütün halayıktın egizdə turatti; u kitabını aqşanda, barlıq halayık ornidin qoptı. ⁶ Əzra uluq Huda bolqan Pərvərdigar oğla mədhiyələr okuwidi, barlıq halayık kollırını kətürüp jawabən: «Amin! Amin!» deyixti; andin tizlinip, pixanisini yərgə yekip, Pərvərdigar oğla sajdə əldi. ⁷ Andin keyin Lawiylardin Yəxuya, Bani, Xərəbiya, Yamin, Akkub, Xabbatay, Hodiya, Maaseyah, Kelita, Azariya, Yozabad, Hənan wə Pəlayalar halayıkkə Təwrat kanunuñ qüxəndürdi; jamaət ərə turatti. ⁸ Ular jamaətə

7:66 «kırıq ikki ming üq yüz atmix xixi» – bu «əzra» 2:64diki sanqa ohxax; xübhisizki, bu Yerusalemə oğlunun yetip kelip, Babiloşa qayıtmay, Yəhudiyədə həkkiyik olturnak laxkanlarning sanidur.

7:70 «darik» – (yaki «drəhma») – muxu yərda Pars imperiyəsində birhil altun tənggə, bir darikning eoqırılığı 0.4-0.5 gram boluxı mumkin; muxu yərda bu daslarning kimmiti 0.4-0.5 kilogram altunoqə barawar idi.

7:71 «mina» – birhil kümüx tangga, 60 xəkəlgə yaki «talant»ın atmixtin biriğə barawar idi. Muxu yərda kümüxnin jəmiy eoqırılığı bəlkim 800-1200 kilogramqə idi.

7:73 «Xuningdin keyin kahinlar, Lawiylar, dərwaziwənlər, oğazəlkəxlər... xundakla kalojan Israil həlkinqing həmmisi eż xəhərlirigə makanlaxtı» – bu ayntıning mənisi bəlkim: (1) kahinlar, Lawiylar, katarlıklar eziqə yengiwaxtin təksim kiliñojan xəhərlirdə makan tuttu, yəki Yerusalemə oğla hizmətə bolux üçün Yerusalemə oğla yekin bolqan, xundakla ular oğla təksim kiliñojan xəhərlərdə makanlaxtı; (2) Lawiylardin baxka Israillar, yəni on ikki kəbilidin çaytip kəlgənlər əslidə eziqə has xəhərlirigə makanlaxtı yəki yengiwaxtin ular oğla təksim kiliñojan xəhərlərdə makanlaxtı.

-Kep xəhər-yezilar wayran boloşaqla, yaki yat əllərnin igidarıqlılıq astida boloşaqla, bəlkim hərhil imkaniyat təng boluxı mumkin idı.

8:2 «yəttinqi ayning birlinqi kün» – bu kün «əkanaylar qelix həyti» idi. Adattə xü həyt üçün barlıq həlkinqing Yerusalemə oğlunun zəruriyyəti bolmayıttı; lekin yəttinqi ayning oninqi künindiki «kəfarət kün» wə keyinkı «kapılər həyti»da (14-21-kün) yiojılıxi mükəddəs kənununda tələp kiliñojanıdi.

«Nəhəmiya»

kitabtin Hudaning Təwrat-kanununu jaranglıq, okup bərdi wə okulojanni qüxiniwelixi üçün uning mənisi wə əhəmiyyiti tooprısında enik təbir bərdi.

⁹ Waliy Nəhəmiya bilən təwratxunas kahin Əzra wə həlkə ənunning mənisini əgitidiojan Lawıylar pütkül jamaatkə: — Bugün Hudayinglar boローン Pərvərdigarə atalojan mukəddəs kündur, yioja-zar kilmanglar! — dedi. Qünki halayıqning həmmisi Təwrat ənunidiki səzlərni anglap yioja-zar kılıp ketixkənidi. ¹⁰ Andin Nəhəmiya ularoja: — Silər berip nazu-nemətlərni yəp, xərbətlərni iqinglar, əzığə yimək-iqmək təyyarliyalımlıqlarə yemək-iqmək bəlüp beringlar; qünki bugün Rəbbimizgə atalojan mukəddəs bir kündur. Olämkən bolmanglar; qünki Pərvərdigarning xadlıqı silərlərini küqünglardur, dedi. ¹¹ Lawıylarmu: — Bugün mukəddəs kün boləqə, tinqlininglar, oğmək bolmanglar! — dəp jamaətni tinqlandurdu. ¹² Jamaət kaytip berip, yəp-iqisti, baxkilarojumu yimək-iqmək üləxtürüp bərdi, xad-huramlikka qəmdi; qünki ular berilgən təlim səzlərini qüxəngənidi.

«Kəpilər həyti» etküzüx

¹³ Ətisi halayık iqidiki kəbilə kattiwaxliri, kahinlər wə Lawıylar təwratxunas Əzraning yenioja yioqılıp, Təwrat ənunidiki səzlərni tehimu qüxinip pəm-parasətkə erixməkqi boldi. ¹⁴ Ular Təwrat ənunida Pərvərdigar Musanıgə wastisi bilən Israillaroja yəttinqi aydıcı həyttə kəpilərdə turuxi kerəklili pütülgənlilikini ukhti, ¹⁵ xundakla əzləri turuwatkan barlıq xəhərlərdə wə Yerusalemda: «Silər taçka qıkip, zəytun xehi bilən yawa zəytun xahlirini, hadas ejmə xahlirini, horma dərəhlirinə xahlirini wə yopurmaklır barakşan dərəh xahlirini əkilip, Təwratta yezilojinidək kəpilərni yasanglar» degənlikini tarkitip jarkalaxni buyruqanlığını ukhti.

¹⁶ Xuning bilən halayık qıkip xah əkilip əzləri üçün, hərbəri əylirinən əgziliridə, həylilirida, Hudaning aydıcı həylilarda, «Su kowuk»ning qong məydanında wə «Əfraim dərvazisi»ning qong məydanında kəpilərni yasap tiki. ¹⁷ Sürgünlükten kaytip kəlgən pütkül jamaət kəpilərni yasap tiki wə xundakla kəpilərgə jaylaştı; Nunning oοlı Yəxuaning künlirinidən tartip xu küngiçə Israillar undak kılıp bəkməqənidi. Həmməylən kəttik huxal boluxtı. ¹⁸ Birinci kündin ahirki küngiçə Əzra hərküni Hudaning Təwrat-ənun kitabını okudu. Ular yəttə kün həyt etküzdi; səkkizinqi künü bəlgilimə boyiqə təntənilik ibadət yioqılıxi etküzüldi.

Həlkəning roza tutup gunahını tonuxı

⁹ ¹Xu ayning yigirmə təttinqi künü Israillar roza tutup, boz kiyip, üstü-bexiqə topa qaqqan ² hələ yioqıldı; ² Israil nəslə əzlərini barlıq yat taipilərdin ayrip qıktı, andin ərə turup əzlərinin gunahlılarını wə ata-bowlilirinə etküzgən kəbiləliklərini etirap kıldı. ³ Ular xu künning təttin biridə əz yeridə turup əzlərinin Hudasi boローン Pərvərdigarning Təwrat-ənun kitabını okudu; künning yənə təttin biridə əzlərinin gunahlılarını tonudi wə Hudasi boローン Pərvərdigarə sajdə kıldı. ⁴ Lawıylardın Yəxua, Bani, Kadmiyəl, Xəbaniya, Bunni, Xərəbiya, Bani wə Kenanilar pələmpəylərdə turup əzlərinin Hudasi boローン Pərvərdigarə ünlük awaz bilən nida kıldı..

^{8:8} «Ular ... kitabtin Hudaning Təwrat-ənununu jaranglıq okup ... qüxiniwelixi üçün uning mənisi wə əhəmiyyiti tooprısında enik təbir bərdi» — bu qüxəndürük jöryani, xübhisizki, aramış tilioja wə bəlkim baxka birnaqqə tillarəja tərjimə kəlixnimə ez iğiqə alojan.

^{8:14} Mis. 23:16; Law. 23:34; Qəl. 29:12-39; Kan. 16:13, 14, 15

^{8:15} «...Təwratta yezilojinidək kəpilərni yasanglar» degənlikini tarkitip jarkalaxni buyruqanlığını ukhti» — bəlgilimə «Law.» 23:34-44, «Kan.» 16:13-17ni kərting.

^{9:4} «Lawıylardın Yəxua, Bani, Kadmiyəl, Xəbaniya, Bunni, Xərəbiya, Bani wə Kenanilar pələmpəylərdə turup,...» — yaki «Yəxua, Bani, ... wə Kenanilar Lawıylarning pələmpiyidə turup,...».

«Nəhəmiya»

Həmdusana wə dua

⁵ Lawiy Yəxua, Kadmiyəl, Bani, Həxabiniya, Xərəbiya, Hodiya, Xəbaniya wə Pitahiyalar: «Ornunglardın կօպս Hudayinglar boləjan Pərvərdigarə əbədil'əbədgıqə təxəkkür-mədhiyə kayturunglar» — dedi wə mundaq dua-həmdusana uküdi: —

«I Huda, insanlar Sening xanu-xəwkətlik namingni uluqlisun! Bərhək, barlıq təxəkkür-mədhiyilər namingoja yetixməydu! ⁶Sən, pəkət Sənla Pərvərdigardursən; asmanları, asmanlarning asminini wə ularning barlıq қoxunlirini, yər wə yər üstidiki həmmini, dengizlər wə ular iqidiki həmmini yaratmışdır; Sən bularning həmmisigə hayatlıq bərgüqisən, asmanlarning barlıq қoxunliri Sanga səjdə kılçırıdır. ⁷Sən bərhək Pərvərdigar Hudadursən, Sən Abramni tallid, uni Kaldiyəning Ur xəhirdin elip qıktıng, uningoja İbrahim deqən namni ata կilding. ⁸Sən uning կəlbining Өzünggə sadık-ixənqılık ikənlikini kərüp, uning bilən əhdə tütüp Қanaaniylarning, Həttiylarning, Amoriylarning, Pərizziylərning, Yəbusiylarning wə Gırgaxiylarning zeminini uning əwladlırıcıja təkdim kılıp berixni wədə կilding; Sən həkkənajı boləjanlıkingdin, səzliringni ixka axurdung.

⁹Sən ata-bowlirimizning Misirda jabır-zulum qekiyatkarlığını kərüp, ularning Kızıl dengiz boyidiki nalisioja կulak salding. ¹⁰Sən Misirliklarning ularoja қandaq yoqanqlik bilən muamilə կılçanlılığını bilginingdin keyin Pirəwn, uning barlıq hizmətqılırı wə uning zeminidiki barlıq həlkəqə mejizilik alamət wə karamətlərni kərsitip, Өzüng üçün bügüngə կədər saklinip keliwatkan uluq bir nam-xəhrətni tiklid. ¹¹Sən yənə ata-bowlirimiz aldıda dengizni bəlüp, ular dengizning otturisidin կuruk yər üstidin mengip etti; ularni կoqlap kəlgənlərnı qongkır dengiz tegigə taxlap ojərk kiliwətting, huddi juxkunluk dengizoja taxlanojan taxtək ojərk կilding. ¹²Sən ularni kündüzi bulut tüwrüki bilən, keqisi ot tüwrüki bilən yetəklid, bular arkılık ularning mangidiojan yolını yorutup bərding. ¹³Sən Sinay teojoja qüxüp, asmando turup ular bilən səzlixip, ularoja toopra հəküm, հəkikiy ixənqlik қanunlar, yahxi bəlgilimilər wə əmrlərni ata կilding. ¹⁴Sən ularoja Өzüngning mukəddəs xabat kününgni tonuttung, կulung Musaning wastisi bilən ularoja əmrlər, bəlgilimilər wə Təwrat қanununu tapılıd. ¹⁵Sən ularoja aq կaloqanda yesun dəp asmandın nan, ussioqanda iqsun dəp կoram taxtin su qıkırıp bərding; Sən ularoja berixkə kolungni ketürüp կəsəm կilojan əxu zeminni kirip igilənglər, deding.

¹⁶Lekin ular, yəni ata-bowlirimiz məqrulunip, boynı կattıkkılık kılıp əmrliringga կulak salmadi.

¹⁷Ular itaat կiliixni rət kıldı, Sening ularning otturisida yaratkan karamət mejizilirən ni yad ətmidi, bəlki boynı կattıkkılık kıldı, asiylik kılıp, կul kilinojan jayoja kətməkqi bolup, eż aldioja yolbboxi tiklidi. Lekin Sən əpuqan, mehîr-xəpkətlik həm rəhimdil, asan ojəzəplənməydiqan, zor mehîr-muhəbbətlik Təngridursən; xunga Sən ularni taxliwətmid. ¹⁸Ular hətta tehi əzlirigə bir kuyuma mozayni yasap: «Mara bu silərni Misirdin elip qıqcan ilah!» degən waktida həm կattıkkılık kupurluk կilojinida, ¹⁹Sən tolimu rəhimdil boləjanlıking üçün ularni yənilə bay-

^{9:6} «Sən, pəkət sənla Pərvərdigardursən» — ibraniy tilida: «Sən, pəkət Sənla i Pərvərdigar, «U»dursən» degən sezlər bilən ipadılınidu. Muxu etikadıqlarə nisbatən pəkət bir «U» bardur.

^{9:6} Yar. 1; Zəb. 14:6; Ros. 14:15; 17:24; Wəh. 14:7

^{9:7} «Sən bərhək Pərvərdigar Hudadursən» — ibraniy tilida: «Bərhək, i Pərvərdigarhuda, Sən «U»dursən» degən sezlər bilən ipadılınidu. 6-ayətnimə kərung. «uningoja İbrahim deqən namni ata կilding» — «Yar. 17:1ni kərung.

^{9:7} Yar. 11:31, 32; 12:1

^{9:8} Yar. 12:7; 13:15; 15:6, 18; 17:8; 26:4

^{9:9} Mis. 3:7; 14:10

^{9:10} Mis. 7; 8; 9; 10; 11; 12; 14

^{9:11} Mis. 14:22-31

^{9:12} Mis. 13:21; 14:19; 40:38; Zəb. 105:39

^{9:13} Mis. 19:20; 20:1-21

^{9:15} Mis. 16:14; 17:6; Qəl. 20:9

^{9:17} Mis. 34:7; Qəl. 14:4, 18; Zəb. 86:5

^{9:18} Mis. 32

«Nəhəmiya»

wanda taxlap koymiding; kündüzi bulut tüwrüki ularning üstidin neri kətməy, ularqa yol baxlıdı; keqisi ot tüwrükim uardin neri kətməy, ularqa nur berip, mangidiojan yolını kərsətti..

²⁰ Sən Əzüngning mehribanə Rohıngni qüxürüp ularqa təlim bərding; Sən ularning yeyixi üçün «manna»ni ayimiding, ussuzlukını қandurux üçün suni bərding. ²¹ Sən ularni bayawanda kırıq yil қamdadə kəlding; heqnemisi kəm bolmidi, kiyimliri konirimiidi, putlirimu ixximidi.

²² Sən padixahlıklar wə taipilərni ularning kolioja bərding, bularni ularning zemini oja qegralar kılıp bərding. Xuning bilən ular Sihon padixahning zeminini, Həxbonnıng padixahning zemini wə Baxan padixahı Ogning zeminini igildi.. ²³ Sən ularning pərvəntə-əwlədlirini asmandiki yultuzlardak awuttung; Sən ularni ata-bowilirioqa: «Silər bu zeminni igiləxkə uningoja kiringlar» dəp təkədim kılqan zeminoja baxlap kirding. ²⁴ Ularning əwlədlirli kirip u zeminni igilidi; Sən u zemində turuwatkan Qanaan ahalisini ularqa bekindurdung həm zemindiki padixahları wə ularning kəbilə-köwməlini: «Silər ularqa halıqanqə muamilə kilinglar» dəp ularning kolioja tapxurdung.. ²⁵ Ular mustəhəkəm xəhərlərni, munbat yərlərni ixəjal kılıp, hərhil esil buyumlar oja tolojan eylərgə, kolap köyulqan kuduklar oja, üzümzarlıklar, zəytunluklar wə intayin kəp mewiliq dərəhələrgə iğə boldi; yep-iqip səmripli, Sening zor mehribanlıkingdin səyünüxti!

²⁶ Lekin ular gədənkəxlik kılıp Seningdin yüz ərüp, Təwrat ənanunungni arkisi oja taxlidi, ularni yeningoja yandurmak üçün agah-guwaqlik yatküzgən pəyoqbərbərlirinigni əltürüp əxəddiy kupurluk kıldı. ²⁷ Xunga Sən ularni jabır-zulum salqoqılların kolioja tapxurdung, dərwəkə ular ularni kijynidi; ular kijynalojan waqtılırida Sanga yalwuruxşanıdi, Sən asmanlarda turup ular oja kulaq salding, zor rəhimbillilik boyiqə ularqa kütküzəqüqlarını əwətəttig, ular bularnı əzgicqıllerning kolidin kütküzattı. ²⁸ Lekin ular aramlıkkə erixkəndin keyin yənə Sening aldingda rəzillik kılıxka baxliwidi, Sən ularni yənə düxmənlirining kolioja tapxurdung, ular ularning üstidin həkümranlıq kıldı; ular yənə Sening aldingda nalə-pəryat kılıxiwidi, Sən asmanlarda turup kulaq selip, rəhimbillilikliring boyiqə ularni yenix-yenixlap kütküzdung. ²⁹ Sən ularni Əzüngning Təwrat-ənanunungoja əyati xəgħlandurdung; lekin ular məoqrurluinip, əmriliringgə kulaq salmadi, həkümliring aldida gunah kıldı (insan həkümliringgə əmal kilsa, ular xu səwəbtin həyatta bolidu). Ular jahillik bilən boynunu toloqap, gədənkəxlik kılıp sanga kulaq selixni rət kıldı. ³⁰ Ularqa uzun yil səwr-takət kılding, Rohing pəyoqbərbərlirinign wastisi bilən agah-guwaqlik bərgən bolsimu, ular yenila kulaq salmadi; xunga Sən ularni hərkəysi əl-yurtlardıki taipilərning kolioja tapxurdung. ³¹ Halbuki, Sən zor rəhimbillilikliring tüpəylidin ularning nəslini pütünəy kərətuwətmidig həm ularni taxliwətmidig; qünki Sən mehîr-xəpkətlik həm rəhimdil Təngridursən.

³² Əmdi aħ Hudayimiz, əhdəngdə turup əzgərməs muhəbbitingni kərsitidiojan uluq, kudratlıq wə dəhəxətlik Təngri, əmdi Seningdin bizning, padixahlırimizning wə əmirlirimizning, kahinlirimizning, pəyoqbərbərlirimizning, ata-bowilirimizning xundakla Əzüngning barlık

9:19 Mis. 13:22; 40:38

9:20 Qəl. 11:17; Yə. 5:12

9:21 Kan. 2:7; 8:4; 29:5

9:22 «Sihon padixahning zeminini, Həxbonnıng padixahning zeminini...» — yaki «Sihon padixahning zeminini, yəni Həxbonnıng padixahning zeminini...»

9:22 Qəl. 21:21, 33

9:23 Yar. 22:17

9:24 Yə. 1:1-13:7

9:26 1Pad. 18:4; 19:10; 2Tar. 24:20, 21

9:27 Hak. 2:14-23

9:29 «insan həkümliringgə əmal kilsa, ular xu səwəbtin həyatta bolidu» — bu ayətə kersitilən «hayat» pəkət jismaniyy həyatın əmas, bəlkı həkikiy, rohiy həyatın kərsitidü, əlwətta. «Ular jahillik bilən boynunu toloqap...» — ibraniy tilidə «ular mürisini jahil kılıp...».

9:29 Law. 18:5; Əz. 20:11; Rim. 10:5; Gal. 3:12

9:30 2Pad. 17:13; 2Tar. 36:15

«Nəhəmiya»

halkıngning Asuriyə padixahining zamanidin buyan bügüngiçə beximizoja qüxkən barlıq azab-okubatlırni kiqik ix dəp karimasılığının etünimiz.³³ Beximizoja kəlgən barlıq ixta Sən adılsın; qünki Sening kələjining həqikət boyiqə boldi, bizning kələjinimiz rəzilliktur.³⁴ Padixahımız, əmirlirimiz, kahinlirimiz bilən ata-bowlirimizning həmmisi Sening Təwrat ənanunungoja əməl kılmay, əmrliringə wə Sening ularoja ispatlap bərgən agah-guwahlıqlıringoja həq kulak salmidi.³⁵ Ular Sən ularoja müvəssər kələjan padixahlılıqta turuxtin, ularoja ata kələjan zor məmərqiqliktin wə xuningdək ularning aldiqə yayojan bu kəng munbat zemindiki turmxutin bəhrimən boluwatlıqan bolsimu, lekin ular Sening ibadət-hizmitində bolmidi yaki ezlirining rəzil kilmixliridin yanmidi.³⁶ Mana, biz bugün külləmiz! Sən mewisi bilən nazu-nemətliridin yeyixkə ata-bowlirimizə təkədim kılıp bərgən zemində tursakmu, biz mana uningda kül bolup kəldük!³⁷ Zemin Sən bizning gunahlarımız üçün bizni idarə kilişkə bekitkən padixahlaroja mol məhsulatlarını berip turidi; ular bədənlirimizni həm qarwa mallirimizni eż məylinqə baxkurusup keliwatitudu; biz zor dərd-ələmdə bolduk».

³⁸ «— Biz mana muxu barlıq ixlar tüpəyli mukim bir əhdini tütüp yezip qıqtuk; əmirlirimiz, Lawiyilirimiz bilən kahinlirimiz buningoja eż mehürlirini bastı».

Məhür başkanlar

10¹ Buningoja birinci bolup məhür başkanlar Həkalyanıng oğlı, waliy Nəhəmiya bilən Zədəkiya idi;² Andin kahinlardin Seraya, Azariya, Yərəmiya,³ Paxhur, Amariya, Malkiya,⁴ Həttux, Xəbaniya, Malluk,⁵ Hərim, Mərəmot, Obadiya,⁶ Daniyal, Ginniton, Baruk,⁷ Məxullam, Abiya, Miyamin,⁸ Maaziyah, Bilgay, Xemayalar; ular kahinlər idi.
⁹ Lawiyardın: — Azaniyanıng oğlı Yəxua, Hənadadning əwladlıridin Binnui bilən Kadmiyəl
¹⁰ wə ularning kərindaxlıridin Xəbaniya, Hodiya, Kelita, Pelaya, Hənan,¹¹ Mika, Rəhob, Həxabiya,¹² Zakkor, Xərəbiya, Xəbaniya,¹³ Hodiya, Bani, Beninu idi.
¹⁴ Jamaət baxlıqlıridin: Parox, Paħat-Moab, Elam, Zattu, Bani,¹⁵ Bunni, Azgad, Bibay,¹⁶ Adoniya, Bigway, Adin,¹⁷ Ater, Həzəkiya, Azzur,¹⁸ Hodiya, Həxum, Bizay,¹⁹ Hərif, Anatot, Nebay,²⁰ Magpiyax, Məxullam, Həzir,²¹ Məxəzəbəl, Zadok, Yaddua,²² Pilatiya, Hanan, Anaya,²³ Həxiya, Hananiya, Həxxub,²⁴ Halloħəx, Pilha, Xobək,²⁵ Rəħum, Həxabnah, Maaseyah,²⁶ Ahiyah, Hanan,²⁷ Malluk, Hərim, Baanahlar idi.

Əhdining məzmuni: — Təwrat ənanunioja əməl kılıx

²⁸ Kələjan həlk; — Kahinlər, Lawiyalar, dərwaziwənlər, oqəzəlkəxlər, ibadəthanining hizmətkarları wə xuningdək ezlirini zəminlərdiki taipilərdin ayırıp qıçıp, Hudanıng Təwrat ənanunioja qaytkanlarning hərbiri wə ularning ayalları wə oouş-kız pərzəntləri katarlıq hidayət tepit yorutulmuşlarning həmmisi²⁹ eż kərindaxlıri bolojan metiwarlər bilən əksulup: «Əzimizni kəroqış kəsimi bilən əhdigə baqlap, Hudanıng əkli Musa arkılık jakarlıqan Təwrat ənanunda mengip, Rəbbimiz Pərvərdigarning barlıq əmirliri, həküm-bəlgilimilirini tutup əməl kılımiz; ³⁰ kızılırimizni bu yurttiki yat əlliklərgə yatlıq kılmayım həm oouşlirimizəjim ularning kızılırını elip bərməymiz; ³¹ bu yurttiki yat əlliklər xabat künidə mal-tawar wə axlıklarını əkilip satmaqçı bolsa, xabat künliyi yaki hərkəyasi baxka mukəddəs künlərdimə ulardın kət'iy həqnemə setiwalmaymız; hər yəttinqi yili yərni teriksiz ak əldərimiz həm barlıq kərzelərni kəqürüm kılımız» — deyixti.

9:33 Qan. 32:4; Dan. 9:14

10:1 «Buningoja birinci bolup məhür başkanlar ... waliy Nəhəmiya bilən Zədəkiya idi» — Zədəkiyamu kahin boluksi mümkün idi. 8-ayətni kerüng (Nəhəmiyadın baxka bu tizimlikti adəmlər həmmisi kahinlər idi).

10:30 Mis. 34:16; Qan. 7:3

10:31 Mis. 20:10; 23:10; 34:21; Law. 23:2; 25:2; Qan. 5:1-15

«Nəhəmiya»

Muğəddəs eygə təkdim berix tooprısidiki bəlgilimilər

³² Biz yənə əzimizgə hərbir adəm hər yili Hudayimizning əyining hizmət hirajiti üçün üqtin bir xəkəl kümüx berixkə bəlgilimilərni bekittük; ³³ bu pul «təzilidiojan təkdim nan»lar, daimiy axılıq hədiyələr, daimiy kəydürmə kurbanlıqlar, xabat künü bilən yengi aylardiki kəydürmə kurbanlıqlar, kərəli bekitilgən həytarda kəlinidiojan kəydürmə kurbanlıqlar üçün, hərhil mukəddəs buyumlar üçün, Israiloja kafarət kəltüridiojan gunah kurbanlıqları üçün, xuningdək Hudayimizning eyidiki barlik hizmətlərning hirajiti üçün ixlitilsun dəp bəlgiləndi. ³⁴ Biz yənə ata jəmətlirimiz boyiqə kahinlar, Lawiylar wə həlk arısida qak taxlap, hər yili bəlgiləngən kərəldə Hudayimizning əyigə Təwrat ənanında pütülgini dək Pərvərdigar Hudayimizning kurbangahıda əlavə üçün otun yətküzüp berix nəwətlirini bekittük; ³⁵ yənə hər yili etizimizdiki tunji pixkən əhosulni, həmma mewilik dərəhlərning tunji pixkən mewilirini Pərvərdigarning əyigə yətküzüp berixni, ³⁶ xundakla Təwrat ənanında pütülgini dək, tunji oqlımızni wə kala, koy-oqlak padiliridin tunji qarpiyimizni Hudanıng əyigə apirip, u eydə wəzipə ətəwatkan kahinlərə əpkelixni, ³⁷ hərbir yengi hemirning dəsləp pixkən nanlıridin birni, xundakla barlik «kəturmə hədiyə»lirimizni təkdim kilişni, hərhil dərəhlərdin dəsləpki pixkən mewilirni, yengi xarab, yengi zəytun meyini Hudayimizning əyining həzinə-ambarlırioja apirip berixni, yəni kahinlərə ətküzüp berixni, xuningdək etizlirimizdən qıkkən əhosulning ondin biri bolən əxrini Lawiylərə berixni bekittük; Lawiylar bizning terikqılıkka təyinidiojan xəhərlirimizdən qıkkən əhosulning ondin biri bolən əxrini tapxuruwalsun dəp bekittük; ³⁸ xuningdək, Lawiylar qıkkən əhosulning ondin birləri tapxuruwalıqna qəqədə Hərərunning əwlədliridin kahin bolən birləri ular bilən billə bolsun, Lawiylar əxu ondin bir ülüxning yənə ondin bir ülüxini ayrip Hudanıng əyigə, uning həzinə-ambarlırioja saklaxka tapxursun dəp bəlgilidük. ³⁹ Israillər bilən Lawiylar axlıktın, yengi xarabtin, yengi zəytun meyidin «kəturmə hədiyə» kılıp mukəddəs jaydiki əswab-üskünlər saklinidiojan həzinə-ambarlırə, yəni wəzipə ətəydiqən kahin, dərəwazıwən wə əqəzəlkəxlər turidiojan jayoja tapxuruxi kerək. Biz Hudayimizning əyining hajətliridin hərgiz əzimizni tartmaymız!

Mənsəpdarlar bilən pukralarning jaylixixi

11 ¹ U qəqədə halk iqidiki əmirlər Yerusalemda turattı; kəlojan pukralar qək taxlinix bilən ondin biri mukəddəs xəhər Yerusalemda olturnaklıxi, kəlojan ondin toqküzi baxka xəhərlərdə olturnaklıxtı. ² Oz ihtiyyarı bilən Yerusalemda olturnaklıxiqə otturioja qıkkənlarə bolsa, jamaat ularoja bəht-bərikət tilidi. ³⁻⁴ Yəhudiyyə əlkisidin, Yerusalemə makanlıxip kəlojan bəg-əmirlər təwəndikidək (Israillər, kahinlər, Lawiylar, ibadəthana hizmatkarları wə Sulaymannıng hizmatkarlırinin əwlədliri Yəhudiyyə xəhərliridə, hərbiri ez təwəlikidə makanlaxkan bolsimu, Yəhūdalardın wə Binyaminlardın bəziləri Yerusalemda makanlaştı): — Bularning iqidə, Yəhūdalardın: — Pərəzning əwlədinə bolən Uzziyaning oqlı Ataya; Uzziya Zəkeriyanıng oqlı, Zəkeriya Amariyanıng oqlı, Amariya Xəfatiyanıng oqlı, Xəfatiya Məhəlalelnıng oqlı idi. ⁵ Yənə Barukñıng oqlı Maaseyah; Baruk Kol-Həzəlñıng oqlı, Kol-Həzəh Həzayanıng oqlı, Həzaya Adayanıng oqlı, Adaya Yoaribning oqlı, Yoarib Zəkeriyanıng

10:33 Qəl. 28:29

10:35 Mis. 23:19; Law. 19:23

10:36 Mis. 13:2; Qəl. 3:13; 8:17

10:37 «hərbir yengi hemirning dəsləp pixkən nanlıridin birni» — buning baxka birhil tərjimisi: — «silər dəsləpki əhosulduq qıkkən undin,... (təkdim kilişni bekittük)». Birak «Əz.» 44:30diki manisidin əkəriqanda tərjimimiz toqra boluxi mümkün.

10:37 Law. 23:17; Qəl. 15:19; 18:12, 24, 25; Kan. 18:4

10:38 Qəl. 18:26

10:39 «Israillər bilən Lawiylar axlıktın, yengi xarabtin,...» — ibraniy tilida muxu jümlining bexida «qünki» bardur.

«Nəhəmiya»

oqli, Zəkəriya Xilonining oqli. ⁶ Yerusalemoja makanlaxşan barlık Pərəz jəmətidikilər jəmiy tət yüz atmış səkkiz kixi bolup, həmmisi əzimətlər idi.

⁷ Binyaminning əwlədliridin: — Məxullamning oqli Sallu; Məxullam Yoədning oqli, Yoəd Pidayaning oqli, Pidaya Kolayaning oqli, Kolaya Maaseyahning oqli, Maaseyah İtiyəlning oqli, İtiyəl Yəxayaning oqli. ⁸ Uning oja əgəxkənlər, Gabbay wə Sallay idi; xularoja munasiwətlik jəmiy tokkuz yüz yigirmə səkkiz kixi idi. ⁹ Zikrining oqli Yoel ularni baxkuriqoşan əməldar idi; Sinuahning oqli Yəhuda xəhərning muawin hakimi idi.

¹⁰ Kahinlardın: — Yoaribning oqli Yədaya bilən Yakın, ¹¹ xundakla Hudanining əyining bax əqojidarı Seraya; Seraya Hılkıyaning oqli, Hılkıya Məxullamning oqli, Məxullam Zadokning oqli, Zadok Merayotning oqli, Merayot Ahitubning oqli idi; ¹² yənə uning əkerindaxlırlıdin ibadəthanidiki hizməttə bolqanlırdın jəmiy səkkiz yüz yigirmə ikki kixi bar idi; yənə Yərohamning oqli Adaya bar idi; Yəroham Pelaliyaning oqli, Pelaliya Amzining oqli, Amzi Zəkəriyaning oqli, Zəkəriya Paxhurning oqli, Paxhur Malkiyaning oqli idi; ¹³ uning əkerindaxlırlıning həmmisi jəmət baxlıki bolup, jəmiy ikki yüz kırık ikki kixi idi; yənə Azarəlning oqli Amaxsay bar idi; Azarəl Ahzayning oqli, Ahzay Məxillimot İmmərninq oqli, Məxillimot İmmərninq oqli idi; ¹⁴ yənə ularning əkerindaxlırlıdin, palwan-əzimətlərdin, jəmiy bir yüz yigirmə səkkiz kixi bar idi; Gedolimning oqli Zabdiyəl ularni baxkuriqoşan əməldar idi.

¹⁵ Lawiylardın: — Həxxubning oqli Xemaya bar idi; Həxxub Azrikamning oqli, Azrikam Həxabiyaning oqli, Həxabiya Bunningin oqli idi; ¹⁶ yənə Lawiyarlarning kəbile baxlıklılıri bolovan Xabbitay bilən Yozabad bolup, Hudanining əyining texidiki ixlərə məs'ul idi. ¹⁷ Yənə Mikaning oqli Mattaniya dua waktılrida təxəkkür-rəhmətlər eytixə yetəkçilik kılaltı; Mika Zabdining oqli, Zabdi Asafning oqli idi; Bakbukiya əkerindaxlırlı iqidə muawinlik wəzipisini etəyyiti; yənə Xammuaning oqli Abda bar idi; Xammua Galalning oqli, Galal Yədutunning oqli idi.

¹⁸ Muğəddəs xəhərdə turuwatlıq Lawiyarlarning həmmisi ikki yüz səksən tət kixi idi.

¹⁹ Dərwaziwənlərdin: — dərwazılarda kəzəttə turidiqoşan Akkub bilən Talmon wə ularning əkerindaxlırlı bar idi; ular jəmiy bir yüz yətmix ikki kixi idi.

²⁰ Qalojan Israillar, kahinlar, Lawiyalar Yəhudiya xəhərliridə, hərbiri eż mirasida makanlaştı.

²¹ Ibadəthanining hizmətkarları bolsa Ofəl dəngigə makanlaştı; ibadəthanining hizmətkarlarını Ziha bilən Gixpa baxkurdy.

²² Yerusalemdə Lawiyarlarnı baxkuroquqi Banining oqli Uzzi idi; Bani Həxabiyaning oqli, Həxabiya Mattaniyaning oqli, Mattaniya Mikaning oqli idi — demək, Uzza Asafning əwlədliridin, yəni Hudanining əyidiki hizmətkə məs'ul bolovan əqəzəlkəxlərdin idi. ²³ Qünki padixəl ular toorluluk yarlıq qüxtürgən bolup, əqəzəlkəxlərning hər künlük ozuk-tülükini, xundakla etəydiqoşan wəzipisini bekitkəndi.

²⁴ Yəhədaning oqli Zərahıning əwlədliridin Məxəzabəlninq oqli Pitəhiya pukralarning barlık ixləridə padixəhning məslihətqisi idi.

²⁵ Yeza-ķıxlarklar wə ularoja təwə ətrapidiki jaylarda Yəhədalardın bəziliri turattı; Kiriat-Arba wə uning təwəsidiki yeza-kəntlərdə, Dibon wə uning təwəsidiki yeza-kəntlərdə, Yəkabziyəl wə uning təwəsidiki yeza-kəntlərdə, ²⁶ xundakla Yəxua, Moladah, Bəyt-Pələt, ²⁷ Həzar-Xual, Bəər-Xeba wə uning təwəsidiki yeza-kəntlərdə, ²⁸ Ziklag, Mikona wə uning təwəsidiki yeza-

^{11:5} «Zəkəriya Xilonining oqli» — bəzi tərjimilərdə «Zəkəriya Xelahning əwlədliridin idi» dəp tərjimi qılınidu (Yar.) 46:12, «Qəl.» 26:20ni kerüng).

^{11:8} «xularoja munasiwətlik jəmiy tokkuz yüz yigirmə səkkiz kixi idi» — baxka birhil tərjimisi «hər künlük mə'suliyiti, yəni...».

^{11:9} «Sinuah» — yaki «Həsinəoah».

^{11:21} «Ofəl» — («dəng» degən manıdə) Yerusalemdiki egiz rayon idi.

^{11:23} «hər künlük ozuk-tülükini, xundakla...» — buning baxka birhil tərjimisi «hər künlük mə'suliyiti, yəni...».

^{11:24} «padixəhning məslihətqisi» — ibraniy tilida «padixəhning yenida turoquqi» degən sezlər bilən ipadilinidu. «Padixəh» muxu yərdə Pars padixəhini kərsitudu, əlwəttə.

«Nəhəmiya»

kəntlərdə, ²⁹ Ən-Rimmon, Zorah, Yarmut, ³⁰ Zanoah, Adullam wə bu ikki yergə təwə kixlaklarda, Lakış wə uningçə təwə yərlərdə, Azikah wə uningçə təwə yeza-kəntlərdə makanlaxtı; ular makanlaxçan yərlər Bəər-Xebadin taki Hinnom jilojisioqa kədər sozului.

³¹ Binyaminlar bolsa Geba, Mikmax, Ayja, Bəyt-Əl wə uning təwəsidiyi yeza-kəntlərdə, ³² bəziliri Anatot, Nob, Ananiya, ³³ Hazor, Ramah, Gittaim, ³⁴ Hədid, Zəboim, Niballat, ³⁵ Lod, Ono, xundakla Hünərwənlər jilojisida makanlaxçanidi.

³⁶ Əslidə Yəhudiyyəgə təyinləngən Lawiyalar kisimliridin bəziliri Binyamin kəbilisining zeminiqə makanlaxtı.

Birinqi «kayıtix»ta kaytip kəlgən kahinlar wə Lawiyalar

12¹ Xealtıyəlning oqlı Zərubbabəl wə Yəxua bilən birlikdə sürgünlükten qıkkən kahin wə Lawiyalar təwəndikilər: — kahinlar Seraya, Yərəmiya, Əzra, ² Amariya, Malluk, Hatt ux, ³ Xekaniya, Rəhüm, Mərəmot, ⁴ Iddo, Ginnitoy, Abiya, ⁵ Miyamin, Maadiya, Bilgah, ⁶ Xemaya, Yoarib, Yədaya, ⁷ Sallo, Amok, Hılkija wə Yədaya. Bular bolsa Yəxuaning künliridə kahin bolqanlar wə ularning kərindaxlirininq jəmət baxlıkları idi.

⁸ Lawiylardın bolsa Yəxua, Binnuiy, Kadmiyəl, Xərəbiya, Yəhuda, Mattaniyalar; Mattaniya wə uning kərindaxliri təxəkkür-rəhmətlər eytixqə məs'ul boldı. ⁹ Ularning kərindaxliri Bakbukiya bilən Unni newiti boyiqə ular bilən udulmu'udul hizmətə turatti.

¹⁰ Yəxuadın Yoyakim tərəldi, Yoyakimdin Əliyaxib tərəldi, Əliyaxibtin Yoyada tərəldi, ¹¹ Yoya-dadin Yonatan tərəldi, Yonatandin Yaddua tərəldi. ¹² Yoyakimning künliridə kahinlardin jəmət baxlıki bolqanlar munular: — Seraya jəmətigə Meraya; Yərəmiya jəmətigə Hənaniya; ¹³ Əzra jəmətigə Məxullam; Amariya jəmətigə Yəhənənan; ¹⁴ Meliku jəmətigə Yonatan; Xəbaniya jəmətigə Yüsüp; ¹⁵ Hərim jəmətigə Adna; Merayot jəmətigə Həlkay; ¹⁶ Iddo jəmətigə Zəkəriya; Ginniton jəmətigə Məxullam; ¹⁷ Abiya jəmətigə Zikri; Minyamin bilən Moadiyalarning jəmətigə Piltay; ¹⁸ Bilgah, jəmətigə Xammua; Xemaya jəmətigə Yəhənənat; ¹⁹ Yoarib jəmətigə Matti-nay; Yədaya jəmətigə Uzzi; ²⁰ Sallay jəmətigə Kallay; Amok jəmətigə Ebər; ²¹ Hılkija jəmətigə Həsabiya; Yədaya jəmətigə Nətanəl.

²² Əliyaxib, Yoyada, Yəhənənan wə Yadduaning künliridə Lawiyarning jəmət baxlıkları tizimlənoğan wa ohxaxla, Pars padixahı Darius təhəttiki qaolalarçıqə kahinlərmə tizimlinip kəlgən. ²³ Jəmət baxlıki bolqan Lawiyalar taki Əliyaxibning nəvrisi Yəhənənning waktılıqıqə təzkirinamida tizimlinip kəlgən. ²⁴ Lawiyarning jəmət baxlıki bolqan Həsabiya, Xərəbiya, Kadmiyəlning oqlı Yəxualar kərindaxliri bilən udulmu'udul turup, Hudanıng adımı Dawutning əmri boyiqə newətlrixip mədhiyə-munajat, təxəkkür-rəhmətlər eytip turatti. ²⁵ Mattaniya, Bak-bukiya, Obadiya, Məxullam, Talmon bilən Akkubular dərwaziwənlər bolup, sepil kowuklırininq ambarlırioqa karaytti.

²⁶ Bu kixilər Yozadakning nəvrisi, Yəxuaning oqlı Yoyakimning künliridə, xuningdək waliy Nəhəmiya bilən təwratxunas kahin Əzraning künliridə wəzipigə təyinləngən.

11:29 «Zorah» — yaki «Zoreah».

11:31 «Ayja» — «Ayja»ning yənə bir ismi «Ayi».

12:1 «...kahinlar Seraya, Yərəmiya, Əzra,...» — bu Əzra «Əzra» degən kitabtiki «Əzra» əməs. «Təwratxunas Əzra» bolsa, Zərubbabəldən 90 yıldın keyin Yerusalemə qələğən.

12:4 «Ginnitoy» — yaki «Ginniton».

12:10 «Yoyada» — yaki «Yəhəyada».

12:14 «Meliku» — yaki «Malluk». «Xəbaniya» — bəzi ədəmidiy kəqürmilərdə «Xekaniya» deyildi.

12:20 «Sallay» — yaki «Sallu».

12:23 «Əliyaxibning nəvrisi» —ibraniy tilida «Əliyaxibning oqlı». «təzkirinamə» — bu kitab Təwrattiki «Tarih-təzkirə» degən kisim əməs; «Tarih-təzkirə»də undak tizimlik yok.

12:23 1Tər. 9:10-34

12:26 «bu kixilər ... waliy Nəhəmiya bilən təwratxunas kahin Əzraning künliridə wəzipigə təyinləngən» — Lawiyalar

«Nəhəmiya»

Yengi sepilning Hudaşa atap tapxuruluxi

²⁷ Yerusalem sepilini Hudaşa atap tapxurux murasimi etküzüldiojan qaođda, jamaət Lawiylarni turojan hərkəysi jaylardın izdəp tepip, ularni təxəkkür-rəhmətlər eytix, oğəzəl okux, qang, təmbur wə qiltarlarnı qelixkə, huxal-huramlıq bilən atap tapxurulux murasimi etküzülxkə Yerusalemıja elip kəldi. ²⁸ Oğəzəlkəxlər Yerusalemning ətrapidiki tüzləngliktin, Nitofatlıqların yezə-kəntliridin, ²⁹ Bəyt-Gilgaldin, Geba bilən Azmawət etizlikliridin yiqilojanidi; qünki oğəzəlkəxlər Yerusalemıning tet ətrapioja ezlirigə məhəllə-kıxlaklar ķuruwalojanidi. ³⁰ Kahinlər bilən Lawiylar ezlirini paklıdi, andin həlkni wə sepil dərwazilirini həm sepilning ezinimə paklıdi.

³¹ Mən Nəhəmiya Yəhūdanıng əmirlirini baxlap sepilöja qikip, təxəkkür-həmdusana okuydiojan ikki qong ətrət adəmini uyuxturdum, bir ətrət sepilning ong təripidə «Tezək kowukj»oja karap mangdi, ³² ularning arkısidin Hoxaya bilən Yəhūdanıng əmirlirinə yerimi mangdi; ³³ yənə Azariya, Əzra, Məxullam, ³⁴ Yəhūda, Binyamin, Xemaya, Yərəmiyamu mangdi; ³⁵ xuningdək kahinlarning oqullırividin bəziləri kollirioja kanay alojan əhalda mangdi: — Ular-din Yonatanning oöli Zəkeriya bar idi (Yonat Xemayanıng oöli, Xemaya Mattaniyanıng oöli, Mattaniya Mikayayanıng oöli, Mikaya Zakkurnıng oöli, Zakkur Asafning oöli idi). ³⁶ Uning kərindaxlıridin Xemaya, Azarəl, Milalay, Jilalay, Maayı, Nətanəl, Yəhūda, Hənaniyalar bar idi; ular kollirioja Hudanıng adımı Dawutunıng sazlırını elixkanıdı; təwratxunas Əzra ularning bexida mangojanidi. ³⁷ Ular «Bulak kowukj»oja kelip «Dawutunıng xəhiri»ning pələmpiyigə qikip, «Dawutunıng ordisi»din etüp, künqikx tərəptiki «Su kowukj»oja kəldi.

³⁸ Təxəkkür-həmdusana okuydiojan ikkinqi ətrət sol tərəp bilən mangdi, mən wə jamaətninə yerimi ularning arkıdin mengip, sepil üstidə «Humdanlar munarı»din etüp, udul «Kəng sepił»oqıq mengip, ³⁹ «Əfraim kowukj», «Kona kowukj», «Belik kowukj» üstidin etüp, «Hənaniyəl munarı» wə «Yüzning munarı»din etüp, udul «Koy kowukj»oja kelip, andin «Karawullar kowukj»da tohtiduk. ⁴⁰ Andin təxəkkür-həmdusana okuydiojan ikki ətrət adəm Hudanıng əyidə ez orunlirida turdi; mən bilən əməldarlarning yerimimə xu yərdə turduk; ⁴¹ kahinlardin Eliakim, Maaseyah, Minyamin, Migaya, Əlyoyinay, Zəkeriya bilən Hənaniyalar karnaylirini elip turuxti; ⁴² yənə Maaseyah, Xemaya, Əliazar, Uzzi, Yəhənənan, Malkiya, Elam bilən Ezərmü turuxti; oğəzəlkəxlər Yızräkiyanıng yetəkqılıkida jaranglıq oğəzəl okuxti. ⁴³ Xu künə jamaət nahayiti qong kələmlik kurbanlıkları sundı həm bək huxal bolup ketixti, qünki Huda ularnı zor xadlıq bilən xadlandurojanidi; ayallar bilən balılarımı xundak xadlandı; Yerusalemıdkı bu huxallık sadalırı yırak-yıraklıraqa anglandı.

Lawiylar bilən kahinlar oja kerəklik nərsilərning hazırlınixi

⁴⁴ U qaođda bir kisim kixilər kətürmə kurbanlıklar, dəsləpki pixkən həsullar wə əxrilərni saklaydiojan həzina-ambarlar oja mə'sul boluxka təyinləndi; hərkəysi xəhərlərdiki etizliklərdin, Təwrat ənənəsi kahinlar oja wə Lawiylar oja berixkə bəlgiləngən üzüxlər xu yərdə saklinatti. Qünki Yəhūda həlkəi ez hizmitidə turuwatlıq kahinlər bilən Lawiylardın huxal idi. ⁴⁵ Kahinlər bilən Lawiylar, oğəzəlkəxlər bilən dərwaziwənlər, ez Hudasining tapiliojan wəzipisini wə xuningdək paklax wəzipisining həmmisini Dawutunıng wə uning oöli Sulaymannıng əmri boyiqə etəytti. ⁴⁶ Qünki ədəmidə, Dawutunıng wə Asafning künəliridə, oğəzəlkəxlərgə yetəkqılık kılıxka həm Hudaşa təxəkkür-həmdusana küylirini okuxka yetəkqılər boluojanidi. ⁴⁷ Zərubbabəlnıng

wa kahinlarning nəsəbnamılırı nemixkə xunqə muhim? Əzininə kelip qikixi ispatlanmiojanlar kahinlik hizmətə yaki ibadəthanidiki Lawiylar oja ait hizmətə boluxka müvəssər bolalmayıttı. Büğünqə kədər Yəhudiylər arısında kimlər Lawiylardın, kimlər kahinlər jəmatidin ikənlikli hatırlırınp kəlməktə.

12:38 «sol tərəp» — ibranıji tilidə «tətür tərəp».

12:39 «Yüzning munarı» — yaki «Meahning munarı». «Karawullar kowukj» — yaki «Zindan dərwazisi».

12:45 1 Tar. 25

«Nəhəmiya»

künliridə wə Nəhəmiyaning künliridə oqəzəlkəxlərning wə dərwaziwənlərning ülüxlərini, hər künlük təminatını pütkül Israil həlkə berətti; ular yənə Lawiyalar üçün mukəddəs hesablanan nərsilərni üləxtürüp berətti; Lawiyalar mu mukəddəs hisablanan nərsilərdin Hərunning əwladlıriqə berip turatti.

Ammoniylar bilən Moabiylarning mukəddəs eygə kirixigə ruhsət əlinmaslığı

13¹ Xu kündə Musanıng kitabı jamaət aldida okup berildi, kitabta: Ammoniylar bilən Moabiylar mənggü Hudanıng jamaitiga kirmisun, ² Qünki ular Israillarnı ozukluk wə su əkilip ərəxi almay, əksiqə ularnı ərəqəxşə Balaamni yallıyalan; əlbuki, Hudayımız u ərəqəxşəni bəht-bərikətkə aylanduruwətkən, dəp yezilənən sezər qıktı. ³ Xundak boldiki, jamaət bu ədən səzlərini anglap barlıq xalqut kixilərni iləqəp qıkırıwətti.

Tobianing ey saymanlirining qıkırıp taxlinixi

⁴ Bu ixtin awwal, Hudayimizning eyniniñ həzinisini baxkurusxşka məs'ul kahın Əliyaxib Tobianing tuoqkını bolup, ⁵ uningoşa kəngri bir eyni təyyarlap bərgənidi. Xu eydə ilgiri axlıq əhdiyələr, məstiki, əqəmliq, xuningdək Lawiyalar, oqəzəlkəxlər wə dərwaziwənlərgə berixşə buyrulojan axlıq əxrilər, yengi xarab wə yengi zəytun meyi, xundakla kahınlarqə atalojan «kötürma ərbədəlik»lar saklinatti. ⁶ Bu wəkiltər mən Yerusalemdə əməs idim; qünki Babil padixağı Artahxaxtanıng ottuz ikkinçi yili mən padixağının yenioşa kaytip kətkənidim; bir məzgildin keyin mən yənə padixağın ruhsət elip ⁷ Yerusalemoşa kaytip barsam, Əliyaxibning Hudanıng əyidiki əhəmənlərda Tobiyaqə ey hazırlap bərgənlikdək rəzil ixni uktum. ⁸ Bu ix meni əttik azablidi, mən Tobianing əyidiki barlıq ey jaħażlirini koymay taləqa taxlatkuwəttim. ⁹ Mən yənə əmr kılıp, u əylərni paklatkuzup, andin Hudanıng əyidiki əqəmliq, axlıq əhdiyələr bilən məstikni u yərgə əkirküzüp koymudum.

Lawiyalarqə əhdiyə əlinidiojan əxrilərning yengiwaxtin bekitilixi

¹⁰ Mən yənə həklərning Lawiyalarning elixşə tegixlik ülüxlərini bərmigənlikini, hətta wəzipiga əyliyələr Lawiyalar bilən oqəzəlkəxlərning hərbirining ez yər-etizlikliqə əqəp kətkənlilikini baykədim; ¹¹ xunga mən əməldarlar bilən sokuxup, ularnı əyibləp: — Nemixşə Hudanıng eyi xundak taxliwetildi?! — dəp, Lawiyaları yioşip ularnı ilgiriki ornişa yengiwaxtin turoquzdum..

¹² Andin barlıq Yəhudiya həlkə axlıq əxrisini, yengi xarab wə yengi zəytun meyini həzinə-ambarlırioja elip kelip tapxurdi. ¹³ Mən həzinə-ambarlarqə məs'ul boluxşka həziniqi-ambarqılarnı təyinlidim; ular kahın Xələmiya, təwratxunas Zadok bilən Lawiyardın boləjan Pidaya idi; ularning kol astida Mattaniyanıng nəvrisi, Zakkurning oοlı Hənan bar idi; qünki ularning həmmisi sadik, ixənqlik dəp hesablinatti; ularning wəzipisi kərindaxlırioja tegixlik ülüxlərni üləxtürüp berix idi.

¹⁴ — «Ah Hudayim, muxu ix yüzisidin meni yad əyligəysən, Hudayimning eyi wə uningoşa ait hizmətlər üçün kərsətkən mehrimni əqürübətmigəysən!»

^{13:1} Kan. 23:2, 4, 5

^{13:2} «Hudayimiz u ərəqəxşəni bəht-bərikətkə aylanduruwətkən» — «Kan.» 23:5ni kerüng. «Rut»diki «köxumqə sez»imizdə xu ix toqıruluk tohtilimiz.

^{13:3} Qəl. 22:5; Yə. 24:9

^{13:4} «kahın Əliyaxib Tobianing tuoqkını bolup...» — yaki «kahın Əliyaxib Tobiya bilən köyük munasiwəttə bolup...».

^{13:11} «Lawiyaları yioşip» — ibraniy tilida «ularnı yioşip».

^{13:14} «uningə ait hizmətlər» — yaki «uning (yəni, İbadəthanıning) hizmətlərini».

«Nəhəmiya»

Həlkə xabat künini hərmətləxni jekiləx

¹⁵ Xu künlərdimən mən Yəhədiyədə bəzilərning xabat künlidə xarab kəlqəklirini qaylıwatkinini, ənqılerni baqlap, bularni wə xuningdək xarab, üzüm, ənjür wə hərhil yüksəklərə exəklərgə artip, toxup yürgənləkini kərdüm; ular bularni Yerusalem oja xabat künidə elip kirdi; ularning muxu ax-tülləklərni setip yürgən kün mən ularnı guwahlıq berip agaḥlandurup koydum.

¹⁶ Yənə Yəhədiyədə turuwatkan bəzi Turluklar belik wə hərhil mal-tawarlarnı toxup kelip xabat kün Yəhədiyalıklərgə satidikən, yənə kelip bularni Yerusalemda satidikən! ¹⁷ Xu səwəbtin mən Yəhədiyə əmirləri bilən sokuxup, ularni əyiibləp: — Silərning xabat künini buloqap, rəzil ix kiloqininglər nemisi? ¹⁸ Ilgiri ata-bowanglar ohxax ixni kılən əməsmu, xuning bilən Hudayımız bizning beximizoja wə bu xəhərgə hazırlıq bu balayı-apətni yaqduroqan əməsmu? Əmdi silər xabat künini buloqap, Israilning bexioja Hudanıng oqazipini tehimu yaqduridiqan boldunglar, dedim.

¹⁹ Xunga, xundak boldiki, xabat künidin ilgiri, gugum sayısı Yerusalem kowuklırıqqa qüvkən waqtida, mən xəhər kowuklırını etixni buyrudum wə xuningdək xabat kün etüp kətkükə qowuklərni aqmaslıq tooprısında buyruk qüfürdum. Mən yənə heçkəndək yüksəkninq toxulup kowuklardın kirgüzülməsliki üçün hizmətkarlırmınnı bəzilərini xəhər kowuklırıqqa kəzətqi kılıp turozup koydum. ²⁰ Xundak bolsımı sodigərlər wə hərhil mal-tawar satidioqanlar bir-ikki ketim Yerusalemning sırtıda tündidi. ²¹ Mən ularni agaḥlandurup: — Silər nemixkə sepiлning al-dida tünəysilər? Yənə xundak kılıdıcıqan bolsanglar, mən üstünglərə qol salıman, dewidim, ular xuningdin baxlap xabat künidə kəlmidi. ²² Andin xabat künining mukəddəslikini saklax üçün, mən Lawiyalarqə: — Əzünglərni paklanglar; andin kelip sepiл dərwazilərini bekinqələr, dedim. — «İ Hudayım, muxu ix yüzisidinmu meni yad əyligəysən, Əzüngning zor əzgərməs muhəbbiting bilən meni ayioqaysən!»

Yat əlliklər bilən nikahlinixning mən'i ķilinixi

²³ Xu künlərdə mən yənə Axdod, Ammon wə Moab kızlırını hotunluğka alojan bəzi Yəhədalarnı baykıdim. ²⁴ Ularning pərzəntlirining yerimi Axdodqə sezleydiqən (wə yaki yukirik əllərning birining tilida sezleydiqan) wə Yəhədiyə tilida xəzliyəlməydiqən. ²⁵ Mən ularni sokuxup əyiblidim, ularni qarqidim, bir nəqqisini urup qaqq-sakallırını yuldum, Hudanıng nami bilən ķasəm iqtüzüp: — Silərning kızliringlərni ularning oqullırıqqa bərməysilər, oqulliringlərə qırmızı, əzünglərə qırmızı ulardin kız alməysilər! ²⁶ Israil padixahı Sulayman muxundak ixlarda gunah sadır kılıqan əməsmu? Nuroqun əllər arısida uningoja ohxax heçkəndək padixah, kılıp tikligən bolsımı, lekin hətta unimu yat əllik ayallar azdurup gunahkə patkuzoqan.. ²⁷ Əmdi silərning gepinglərə kırıp bundak qong rəzillik kılıp, yat əllik kızlarnı elip Hudayimizoja wapasılık kılımımız? — dedim.

²⁸ Bax kahin əliyaxibning nəvrisi, Yoyadanıng oqullırıdin biri Həronluq Sanballatning küyoqlı idi; mən uni yenimdin kooqliwəttim.

²⁹ — «İ Hudayım, Sən ularni yadində tutkaysən, qunki ular kahinlikə dəqəqətgüqilər, kahinlik həm Lawiyalarqə təwə əhdinimə buloqıqılardur!».

³⁰ Xuning bilən mən ularni yat əlliklərning buloqaxlıridin nerı kılıp paklandurdum wə kahinlər bilən Lawiyalarning wəzipilirinimə yengiwaxtin bəlgiləp, hərkəmni əzininə ixiqə igə kıldırm.

^{13:16} «Yəhədiyədə turuwatkan...» — yaki «Yerusalemda turuwatkan...». İbraniy tilida «xu yərdə turuwatkan...».

^{13:17} Mis. 20:8; Law. 19:30

^{13:19} «xabat künidin ilgiri» — okurmənlərning esidə barkı, ottura xərkətə yengi kün kəqtə, kün petixi bilən baxlinidu (məsilən, «Yar.» 1:5ni körün).

^{13:21} «mən üstünglərə qol salıman» — İbraniy tilida «üstünglərə bir qol əwətimən» — Bu İbraniy tilida (yenik bir ipadə bolqəqə) yumurruk gəpər idi.

^{13:26} IPad. 11:4; IPad. 3:13; 2Tar. 1:12

«Nəhəmiya»

³¹ Mən yənə ez waqtida otun-yaqlaq elip kelinixi wə dəsləpki һosulni yətküzüp turuxkımı adəm orunlaxturdum.

«Ah Hudayim, meni yadingda tutup, manga xapaət kərsətkəysən!».

Əksoymaqə səz

Adəttikigə ohxax, biz kitabning barlıq ayətləri üstidə əməs, bəlki bir-ikki alahidə kızılık nukta üstidə yəki okurmənlərning kənglidə pəyda bolux mumkinlılığı bolğan birnəqqə soallar üstidə tohilimiz.

Dua toopruluq sawatlar

Məzkur kışka kitab arkılıq dua-tilawət kılıx toopruluq birnəqqə muhim ixlarnı əginiwelixiniz mümkün. Uldarın biri Nəhəmiyaning əzining dua kılıx adətlirini təpsiliy kezitixtin qıçıdu. U əz həlkining əhlakıy wə rohiy qüxkünlükidin, xundakla biqarə əhalidin intayın eqinip, kəzигə yax alıdu (1:4). Mana bu Həmmigə Qadirdin jawablaroja erixidiojan dualarning mənbəsi wə siridur. Bu baxxılaroja həkikiyət kəngül belüxtür.

Yənə biri uning 2:4-5də hatırılängən duasidin kelidi. Bəzi alımlar bu duani uning «ok duası» dəp ataydu. Padixaḥ, uningdin: «**Nemə təliping bar?**» dəp sorixi bilənla u: «**Mən asmandıki Hudaçqa dua kılıp,...** (andin) **padixaḥka ... səz kildim**» dəydi.

Bu dua toopruluq təwəndikilərni baykaymımız: —

- (a) Bu dua ünlük okulojan əməs idi;
- (ə) U duani kəzini yummay, kezi oquq əldə dua kılıdu (bəzilər «dua kılıqanda kəzümni yumuxum kerək, dəp oylayıdu»);
- (b) Duani hizmət üstidə kılıqan;
- (p) Uning duası ezi bilməydiojan tilda əməs, bəlki ezi ana tilda bolğan bolsa kerək;
- (t) Məlum yenilikxə əkarap, yaki məlum «mukəddəs jay»da yaki adəmning teni alahidə bir əhaləttə (məsilan, yuyulqan, alahidə kiyim-keqək kiyən əhaləttə) okulojan əməs idi.
- (q) Dua nahayiti kışka wa pəkət kənglidila kılıqan;
- (j) Bu duani Huda köbul kıldı wə jawab bərdi.

Rəbbimiz Əysə Məsih, bizgə əgətkinidək, dualarning Huda təripidin ijabət kılınxı üçün uzun ya kəp ketim kəytlinixi zərür bolmayıdu: — «**Dua-tilawət kılıqanda, butpərəs yat əlliklərdikidək kərək, gəplərni təkrarləwərməngələr. Qünki ular deyənlirimiz kəp bolsa Huda tiliginimizni qoşum ijabət kılıdu, dəp oylayıdu**» («Mat.» 6:7). Huda adəmning qin kənglidin kılıqan duasıqıla əkaraydu; uningdin baxxa həqnemigə kariojan əməs; demək, xəkil uning aldida həq mühim əməstür.

Nəhəmiyaning harakteri

Biz yüksirdə Nəhəmiyaning: —

- (a) xad-huramlıqka tolqan kixi;
- (ə) dua-tilawətkə berilgən kixi ikənlilikini baykıdu. Biz yəni u tooprısında təwəndiki ixlarnı baykaymımız: —
- (b) U insandan əməs, bəlki Hudadinla körkədioxan, jür'ətlik adəm idi (6:5-9, 10-14);

«Nəhəmiya»

- (p) U kəmtər adəm idi (məsilən, u padixah təripidin waliy dəp tikləngənlikini biwasitə tiləqə almayıdu; sepil կորուլուք u: «Bu կորուլուք Hudayimiz Əzi elip baroqan ix» dəydu (6:16));
- (t) kəyümqan adəm idi (kərzlərgə boozulojanlar üçün hərikət kılıdu, 5:1-13);
- (q) U sehiy, keksi-karni kəng adəm idi («waliylik nan» hirajitini həlkətin almayıttı; eyidikilər wə hər kuni tərəp-tərəptin yenioja kelidiojan barlıq məhəmanlırioja ketidiojan qılıqlarınımı eż yenidin qıkıratti. 5:1-13ni körüng. U Artahxaxtanıng yenida ixlığın waktuida helila pulluk bolup կալօջանıdi);
- (j) U əməliy adəm, həkikiy yetəkqi idi; reallikça yüzlindiojan, təwəkkül kilixtin qorkmaydiojan adəm idi. Həmmə ixlarda ezi baxlamqı bolatti (4:23); adəm küqigə hajiti qükəndə u awwal eż adəmlirini aldişa koyattı (13:19).

Huda muxu künnlərdə eż jamaitidə xundak adəmlərni bizgə ata kılɔjayı!

Yerusalem қandaqsıgə xundak harabə bolup kətti? Sepilni қaytidin կurux nemixka xunqə muhim?

«*Yerusalemning sepili bolsa erüwetildi, կուկլrimu kəydürüwetildi*» (1:3); «*Xəhər qong həm kəngri bolojini bilən aħalə az, eylər tehi selinmiojanidi*» (7:4).

Zərubbabəlning yetəkqılıki astida bolojan birinqi «kaytix», xundakla ibadəthanining yengiwaxtin կորուլ袖din töksan yil keyin, xəhərning xundak harabə haləttə turiwerixi kəp adəmlərgə həyran կalarlık ix bolojan boluxi mumkin. Müqəddəs ibadəthanining қaytidin կuruxi, xübhəsizki, Hudanıng pilanıda birinqi orunda turatti; uning muhimlikı Həgag wə Zəkəriya pəyəqəmbərlər təripidin enik təstiklandı. Lekin xəhərning ezi nemə səwəbtin toluk կurulmıldı?

Esimizdə tutuxımız kerəkki: —

(a) Huda Əz həlkigə: «Silər yolumda mengip Manga tayanojan bolsanglar silərni bərikətləymən», dəp kəp kətim wəda kılɔjan. Əgar uning yollırıda mangmisa, ularning həli baroqanseri bəttər bolup ketətti («Law.» 26:14-17, «Kan.» 28-bab). Xuningdək sürgünlükten қaytqanlar ibadəthanını կuruxtin erixkən təjribini, կazanqan iman-etikad wə xuningdək müvəssər կilinojan bəht-bərikətlərni yənə tərk etkən bolsa, undakta Huda ularnı məlum birhil tərbiyilik jaza astida կalduruxi mumkin idi. Yerusalem aħalisi bək az bolojanlıqı wə düxmənlərin hujumlarioqa oquq turoqan һaliti bundak tərbiyə-jazanıng bir kismı bolojan bolsa kerək.

(ə) Kətip kəlgən həlkinqıñ kəpinqisi intayın namrat idi. Ularning ətrapidiki əllər iqidə nuroqunliojan կarakçılar wə bulangçılar bar idi («Əzra» 8:31). Undak əhəwalda həlkələr Yerusalemdə əməs, bəlkı kiqikrək xəhərlərdə olturaklıxını halayttı; undak xəhərlərning ətrapıqə sepil yasax Yerusalemdiki qong sepilni yasaxtin kəp asan idi. Uning üstigə, nuroqun kiqik xəhərlərning ətrapidiki etizlər Yerusalemningkigə nisbətən munbətrək idi.

Yerusalemdiki əhəwalning dərwałək xundak ikənlikli məzkur kitabning 11-babida roxən kerünidü. Yerusalemoja iňtiyarən makan laxmaqçı bolojanlar կalɔjan həlk təripidin tolimu təriplinidü. Həzirki zamanlarda kəp kixilrning eż delitining paytəhtiðə intayın turoqusı bar, lekin xu dəwrda paytəht Yerusalemoja kaytix hətərlik həm muxəkkətlik əhəwalqa qüxüxkə barawər idi.

«Nəhəmiya»

(b) Yerusalem sepilidək xunqə qong կորուլուք üçün kəp kixilər birləşdir, həm karlıxixi kerək idi; iman-etiğəndə sus bolsa undak birləşdir, həm karlıxix mumkin bolmayıttı.

(p) Yerusalem sepilining wə kowuklirininq կորուլուք Nəhəmiya kelixinin burunla bir yərgə berip kalojan boluxi mumkin, lekin nətijə 1:4də təswirləngəndək idi: — «**Yerusalemining sepili bolsa ərəwetildi, kowuklirimu kəydürəwetildi**». Bundak əhəwal düxmənlərinin bulang-talangqılık məksəti bilən hujumlinininq nətijisi bolatti. Ətrapida sepili bolmisa, kim Yerusalemdə turuxni halaytti?

Bu tərəptə Israfil Hudanıng düxmənlirininq ahanət wə mazaq obyekti bolup kalojanidi; Hudanıng həlkining paytəhti yoktur! İbadəthanining əzi, ibadəthanoja yandax kəl'ə, «Dawutning xəhiri» katarlık mustahkəm kiçik jaylar wə birnəqqə mudapiəlik munarladın baxka, xəhərning mudapiəsi yok idi (2:8, 3:1, 11, 15, 19, 25, 7:2, 12:37-39).

Xuning üçün Hudanıng pilanida sepilining կորուլուք muhim bir baskuq bolup, Məsihning dunyaoja kelixi üçün birhil təyyarlıq idi. Bu wakittin baxlap Yəhya pəyojəmbər kelip Məsihning padixaňlıklını jakarlıqıqə bolovan tət yüz əllik yıldada Huda Malaki pəyojəmbərninə bexaritidin baxka (Təwrat, «Malaki») Əz həlkigə bexarət bərməy, jımjit boluvalıdu. Həlbuki, «**Yerusalem wə sepilning käyta կորուլուք tooqrısidiki yarlık**» qüxtürulgəndən baxlap Hudanıng «bexarətlik saiti» Məsihning kelixininə wakti-saitiqıqə bolovan arılıktiki waktini qıkıldıqdananap berələyetti: —

«Xuni bilixing wə qüxinixing kerəkki, Yerusalemni yengibaxtin əsligə kəltürüp bina կiliç buyruķı jakarlanıqandan tartıp, Məsih degən əmir məydanıqə qıkkıqə yəttə həssə «yəttə wəkət» əxuləjan atmış ikki həssə «yəttə wəkət» etdi. Yerusalem xəhiri yengibaxtin bina կiliçin, məydan-koqılar wə sepil-istihkam barlıkça kəltürülidü, əmma bu bisərəmjan künldərə bolidü» («Dan.» 9:25).

«Daniyal»diki izahatlarda wə «köxumqə söz»imizdə biz bu ajayib bexarət üstidə tohtaldık. Hudanıng həlkə bu bexarətninq Məsihning kelixi bilən əməlgə axuruluxini kütkünidə, Daniyal pəyojəmbərninə baxka bexarətləri, bolupmu «Daniyal» 11-babtiki bexarətlər axu tət yüz «jımjitlik» yillarda ularning kenglini riqbətləndürüp turattı.

Əzra bilən Nəhəmiyadin ibarət bu ikki zatning munasiwitı

Təwratxunas bolovan kahin Əzra Nəhəmiyadin awwal kayıtip kəlgən bolup, u ibadəthanida etküzüldiğən ibadətə, halayıkninq Təwrat əkanuniyətə bolovan hərəmiti wə nikah jəhəttiki islahatlar oja türkə wə ilham bolovanidi. Uningdin keyin kəlgən Nəhəmiyaning kəngül belgini awwal Yerusalemining sepilini käyta կoruxtin ibarət idi. Bu ixlarning tərtipi Hudanıng Əz ailişini idarə կiliçidiki rohiy tərtiptə mutlak tooqrıdır — «Awwal iqidiki ixlar, andin sırttiki ixlar» degən tərtip bək muhim rohiy prinsiptur. Keyin, məzkur kitabta Nəhəmiya bilən Əzranıng həm karlıxip ixligənlikini kərimiz; bu ix ularning tüp məksətlirininq əməliyəttə bir ikənlikini ispatlaydu.

Həzriti Əzra əslidə bir tərəp kalojan («Əzra» 9-10-bab) «butpərəs kiz-ayallar bilən nikahlinix», xundakla «yat əlliklärininq ərp-adətləri bilən bulojinix» degən məsillər, xundakla xuning qə oħxaq ketidiojan baxka kilmixlar Nəhəmiyaning künliridə yənə pəyda bolovanlığı okurmənlərgə bəlkim səl həyran қalarlık tuyuluxi mumkin («Nəhəmiya» 5- wə 13-babları kerüng). Əzra həlkining bundak kilmixlirini əyibliməmti? U muxu ixlar aldida süküt kılıp

«Nəhəmiya»

turdimu? U nədə idi? Biz uning bundak qılmixlarqa kari bolmioqınıq� ixənməymiz. Mükəddəs yazmilarda məlum ixlar töçrisida gəp bolmisa bizmu həqnemə deyəlməymiz, əlwəttə, birak Əzraningmu Nəhəmiyaq�a ohxaxla əslidə Pars padixahı Artahxaxta təripidin waliylikq�a təyinləngənlikini bilimiz. Xuning bilən u waliylik hizmitini («Əzra» 7:11-28) ada kılıp bolqandanın keyin padixahning yenioja қaytip berixi mumkin idi. Nəhəmiyamu xuningoja ohxax boluxi kerək idi («Nəh.» 13:6).

Əzra keyin ismi-jismiqa layik (uning ismi «yardəm» degən mənidə) Nəhəmiyaq�a yardım berixkə yənə bir ketim Pələstingə kelidu (8:1ni kərüng). Əməliyətta Əzraning birinqi ketimkى kelixinidin «butpərəslər bilən nikahlinix» məsilisi yənə pəyda bolouq�a 28-29 yil etkən boluxi mumkin (13:1, 5-6ni kərüng). Arılıkta Nəhəmiya Pars paytahtığa berip kəlgənidi. Xuning bilən uning wə xundakla Əzra yok bolqan waqıtında iman-etikadning xundak suslinip kətkənlikini baykax həq əjəblinərlək ix əməs.